

UNIKAL

№41 (2175) 3 noyabr 2023-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru

Bakıdan ABŞ Dövlət Departamentinə cavab: "Təhdid dili ilə danışmaq qəbul edilməzdir"



Səh. 2



Nəcməddin Sadıkova həbs təhlükəsi

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırılmaları davam edir. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılib. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır. Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Tehlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusiylə külli...)

Səh. 8

"Sosialyönümlülük 2024-cü ilda da prioritetliyini qoruyub saxlayacaq"



Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov "Unikal" a müsahibə verib. O, 2024-cü ilin dövlət bütçəsinin əsas istiqamətlərindən, minimum əməkhaqqının ötən ilin göstəricisi ilə eyni olmasından, növbəti ildə pensiyaların nə qədər artırılacağından...

"100 milyonlarla vəsait dövlət büdcəsindən mənimsənilib"



"Bütçə qalığının kəskin artması müəyyən suallar doğurur. Görünən odur ki, bütçədən maliyyələşən bəzi dövlət qurumları bütçəni xərcləyə bilmirlər və əvvəldən bəyan edirlər ki, daha çox vəsait lazımdır. Qalığın azaldılması üzərində ciddi iş aparılmalıdır ki, olmasın". "Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi...

Səh. 4

Əli Əsədovun qararı narazılıq doğurub



Bakıda parklanma tariflərinin yüksək olması narazılıqlara yol açıb. Xatırladaq ki, Baş nazir Əli Əsədovun bir müddət önce imzaladığı qərara əsasən, parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölündüb. Paytaxtın mərkəzində parklanmanın 1 saatı 1 manat...

Səh. 11

Samirədən Nuraya sərt cavab: "Gərək necə axırıncı adam olasan ki..."



"Gərək necə axırıncı adam olasan ki, bir sevgilini qoyub, o biri sevgilinin yanına gedəsən".

"Unikal" yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Nura Surinin "Kişilər də, qadınlar da eyni anda 2-3 nəfəri sevə bilər. Bunun adı sevgidir, xəyanət yox" fikrine münasibet bildirən müğənni Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.

Sənətçinin fikrincə, belə davranış sevgi yox, cinayət adlanır: "Mənim ürəyim çox-

mənzilli ev deyil. Sevməməşəm, bilmirəm. Mən yalnız ailəmi sevə bilərəm. Yalnız bir adamı sevmək olar. İki-üç adamı eyni vaxtda necə sevmək olar? Bu, sevgi deyil, xoşlanmaqdır. Sevgi müqəddəs hissdir, yalnız bir adamı sevmək olar. Bu, xəyanət deyil, bəs nədir? Eyni vaxtda bir kişini sevirəm, onun yanından çıxıb, digər sevdiyim kişinin yanına gedirəm, bu, xəyanət deyil də, sevgidir? Bu mənə çatmadı. Bağıla da ay sevgilim, səninlə görüşdüm, indi

gedirəm o biri sevgilimin yanına. Belə şey necə ola bilər? Bu cinayətdir, qəbahətdir, nədir, ad tapa bilmirəm. Gərək necə axırıncı adam olasan ki, bir sevgilini qoyub, o biri sevgilinin yanına gedəsən. Belə şeyi heç vaxt qəbul edə bilmərəm. Mənim kimi də çoxu bu fikirdədir. Onu da deyim ki, hərə öz fikrini söyləyə bilər, hamiya da hörmətlə yanaşıram. Fərqi yoxdur, bu fikri kim səsləndirib. Sadəcə mən öz düşüncəmi ifadə etdim".

Gülbahar Şükürlünün onkoloji xəstəliyi kəskinləşib



Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Xərçəngdən əziyyət çəkən qarmon ifaçısı ilə bağlı "Elgiz-lə izle" programında məlumat verilib. Musiqiçisinin həkimi bildirib ki, G.Şükürlü hazırda reanimasiyadadır. Onun səhhə-

tinin ağır olduğu, həkim nəzərində saxlanıldıği əlavə edilib.

"Onun həm bəd, həm də xoşkassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Bir neçə gün əvvəl pisləşdiyi üçün xəstəxanaya getirildi. Koma əviyyətində idi, durumdan çıxarda bildik. Onkoloji xəstəliyi

kəskinləşib. Hazırda huşu yerdədir, danışa, reaksiya verebilir" deyə, həkim Zaur Ramixanov bildirib.

Qeyd edək ki, beynində şış aşkarlanan G.Şükürlü bir neçə il əvvəl əməmliyyat olunmuşdu. Bu yaxınlarda isə onun beynində yenidən törəmə aşkarlandığı bildirilib.

"Rəqsanənin mənə 2500 manat borcu var" - Ali Pormehr

ATV-nin "Rəngarəng səhər" verlişində qonaq olan müğənni Ali Pormehr həmkarı Rəqsanə İsmayılova haqqında qalmaqallı açıqlamalar verib.

Rəqsanə İsmayılova Ali Pormehrə "Oğlum" və "Xoş gəlib sən həyatıma" adlı mahnılarını oxumasına icazə verəcəyi təqdirdə ona 2500 manat pul göndərəcəyini deyib. Ali Pormehr Rəqsanənin iki ildir pulu ödəmədiyini bildirib.

Ifaçı Rəqsanə İsmayılovanın pulu göndərəcəyi təqdirdə məbləği əməkdar artist Mehriban Xanlarovaya bağışlayacağını açıqlayıb.



İnfarkt keçirən Musadan xəbər var



Xəbər verdiyimiz kimi, müğənni Təranə Qumral Musa Musayevin infarkt keçirdiyini açıqlayıb.

Axşam.az-in məlumatına görə, M.Musayev səhhəti ilə bağlı açıqlama verib. "Tarixin bir günü" verilişinə telefonla bağlanan Musa səhhətinin yaxşılaşdığını bildirib:

"İndi yavaş-yavaş yaxşılaşıram. Hər kəsə təşəkkür bildirirəm. Həkimlərin sayesində düzəlməyə başlayıram. Allah bütün xəstələrə şəfa versin. İnşallah, yaxın vaxtlarda səhnəyə qayıdaram".

Qeyd edək ki, Təranə açıqlamasında Musanın ikinci dəfə infarkt keçirdiyini, ürəyinə stend qoyulduğunu söyləyib.

Əmina ilə Səidə arasında qalmaqal: "Alıb arvad edən sağolsun"



"Allah bütün xanımları xoşbəxt etsin. Küsülü olsan da belə, təbrik etmək, iştirak etmək, kin-küdürüdən uzaq olmaq gözəldir. Amma mən bir yerə gedirəmsə, səmimi, canı könüldən iştirak edirəm. Getmirəmsə, deməli mənim yerim deyil".

"Unikal" News24.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin həmkarı Səidə Sultanla bağlı "Xəbərin var?" verilişində deyib. O, bir müddət önce baş tutan S.Sultonun toyuna dəvət olunmadığını açıqlayıb: "Qadına yaraşmayan səhvi də olsa, alıb arvad edən sağolsun. Düzdür, heç məni dəvət də etməmişdi. Nə yaxşı da etməyib. Bu haqda çox danışmaq istəmirəm. Çünkü insan birinin valideynlərinə, ailə üzvlərinə toxunursa, o şəxs ailənin nə dərəcə müqəddəs olduğunu heç vaxt bilməz. Allah gözəl, tərbiyeli övladlar qismət eleyin".

Roza Zərgarliya ağır itki

Müğənni Roza Zərgərliyə ağır itki üz verib.

"Unikal" xəbər verir ki, sənətçinin atası Zərgər Əliyev ötən gecə dünənini dəyişib.

O, xərçəngdən əziyyət çəkirdi.



"Böyük Qayıdış üçün 4 milyard manat ayrılmاسını dəstəkləyirəm" - Millat vəkili

"Bize təqdim edilən materiallarda, göstəricilərlə tanış olmuşam və hər dəfə olduğu kimi, bu dəfə də əldə edilən nailiyətlər məni sevindirir. 2023-cü ilin 9 ayında demək olar ki bütün makroiqtisadi göstəricilərdə artım müşahidə olunmuş, əlavə dəyər istehsal edilmişdir. Bu tendensiya 2024-cü ildə də davam edəcəkdir. ÜDM-in gələn il ərzində artımı 2.4% proqnozlaşdırılır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bündə müzakirəsi zamanı deputat Elnur Allahverdiyev deyib.

Onun sözlerinə görə, gələn ilin proqnozlarda inflyasiya səviyyəsinin 5.3% olması gözlənilir: "Əvvəlki çıxışlarımızda da qeyd etdiyimiz idxlə olunan inflyasiya səviyyəsi idarə olunan hala gətirilmiş və rəqəm olaraq 11.7%-ə enmişdir, ilin sonuna kimi isə 9.5% olacaq gözlənilir. Hər kəsə məlum olduğu kimi, bu istiqamət üzrə bizim hökumətin atlığı addimlar və əldə etdiyi nəticələr bir çox qonşu ölkələrlə müqayisədə daha uğurlu olmuşdur. Gələn ilin proqnozlarda inflyasiya səviyyəsinin 5.3% olması gözlənilir.

Cari ildə parlamentin qəbul etdiyi yeni qanunlar və mövcud qanunlara dəyişikliklərin bir çoxu 1 yanvar 2024-cü ildən qüvvəyə minəcəkdir ki, bu da bir çox sahələr üzrə öz müsbət effektini göstərəcəkdir.

1. Bir sıra ərzaq məhsulları istehsalında istifadə olunan texnika və avadanlıqların, aralıq məhsulların idxləsinə vergi və gömrük güzəştərinin tətbiqi bu sahədə stimulverici effekt yaradacaqdır.

2. Sahibkarlıq fəaliyyəti sahəsində vergi güzəştərinin tətbiqi, bir sıra sahələrdə əmlak və torpaq vergisi üzrə müddətli azad olunma, turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqinin verilməsi həyata keçiriləcək.

3. Sosial xarakterli güzəştər vasitəsilə əhalinin vergi yükünün azaldılması (ƏDV-nin qaytarılmasının gəlir vergisindən azad olması, bir sıra maddi yardım və birləşfəlilik müavinətin vergidən azad olan hissəsinin 1000 manatdan 2500 manat artırılması) baş verəcəkdir.

2024-cü ilin dövlət bütçesinin layihəsində sosial müdafiə və sosial təminat xərclərinin bu illə müqayisədə 5.2%, müdafiə və milli təhlükəsizlik xərclərinin 5.5% artırılmasını və Böyük Qayıdışın təmin edilməsi üzrə 4 milyard manat əsaslı xərclərin nəzərdə tutulmasını dəstekləyirəm.

Sonda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı bəzi qeydlərimi bildirmek istəyirəm. Bündə layihəsindən göründüyüm kimi, 1.1 milyard manat vəsait kənd təsərrüfatı üçün nəzərdə tutulub. Bunun 507 milyon manatı su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatının maliyyələşməsinə yönəldilib. Bu olduqca mühüm tədbirdir. Digər mühüm istiqamət ərzaq təhlükəsizliyi məsələsidir ki, bu məqsədlər üçün de 502 milyon manat vəsait nəzərdə tutulub. Öl-kəmiz aqrar potensialı yüksək olan ölkədir, əhalinin ərzaq məhsulları ilə təminatının daxili istehsal hesabına ödənilmesi olduqca əhəmiyyətli məsələdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları öz zəngin təbiəti, su ehtiyatları ilə, bərəketli torpağı ilə bu məsələdə öz tövəhəsini verəcəkdir. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin üzərinə çox fəal işlər düşür. Əlbəttə, müəyyən irəliləyişlər var amma görüləsi işlər daha çoxdur".

Müdafia Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırma-ları davam edir.

"Qafqazinfo"nun əldə etdiyi məlumatla görə, hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadikov və başqa bir neçə nəfər bərəsində icraat ayrılib. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadikova bağlı vəsatət qaldıracalar.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafia Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayet məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü

min süni şəkilde artırılan pul nağdlaşdırılaraq bize geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdlaşdırılaraq hissə-hissə mənə verilib. Həmin məbleğə aparıb otağında sabiq Baş Qərargah rəisinə vermİŞƏM... Ərzaqdan başqa, abadlıq işləri ilə bağlı digər şirkətlə, avtomobilərin ehtiyat hissələri ilə bağlı ayrı şirkətlərlə əməkdaşlıq etmişik. Onlarda da qiymətləndirilmə süni şəkilde artırılıb və müəyyən faiz qarşılığında nağdlaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermİŞƏM..."

Vəkilin "rəhbərlik deyəndə kimi nəzərdə tutursunuz" sualına cavab verən polkovnik isə bildirmişdi ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadikovun tapşırıqlarını icra edib: "Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadikova vermişəm. Kimə ne qədər pul ve-

gündəmə gelib.

Qeyd edək ki, daha əvvəl iş materiallarında ittiham olunan şəxslərin məhz Nəcməddin Sadikovun qanunsuz tapşırıqlarını yerinə yetirdiklərinin yazılışı ortaya çıxmışdı. Həmin vaxt Məlikməmməd Qurbanovun vəkili Ceyhun Məmmədov bu məsələye münasibət bildirərkən demişdi: "İttihamda deyilir ki, müvəkkilim digərləri ilə əlbir olub sabiq baş qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə də ifadəsi alıñib". Məhkəmə isə hazırlıq iclasının predmetinə daxil olmadığı üçün məsələyə münasibət bildirməmişdi.

Lakin artıq ittihamlı bağlı məhkəmə prosesleri başlayıb və belə görünür, sabiq Baş Qərargah rəisinin də məsuliyyəti məsəlesi, onunla bağlı müttəhiplərin kifayət qədər ciddi, ağır ittihamlarına

Nəcməddin Sadikova habs təhlükəsi

Gözlənilən oldu, sabiq Baş Qərargah rəisi ilə bağlı araşdırmalara başlanıldı



(xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüüb. İş üzrə dövlətə dəymmiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

Xatırladaq ki, Müdafia Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə sentyabrda keçirilən məhkəmə proseslərinin birində Nəcməddin Sadikovla bağlı ilk baxışda sensasion sayılan, əslində isə bir çoxlarında təccüb doğurmayan ittiham səsləndirilmişdi. Müxtəlif epizodlar üzrə suallara cavab verən sabiq idarə reisi bildirmişdi ki, ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərle çalışıslar da, hamısı bir şəxse məxsus olub: "Bütün sahələr üzrə alınan malların qiyməti sənii şəkilde artırılaraq alınıb. Hə-

rilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlər bütün danışçıları mən aparmışam. Bize qayıdacaq məbləğin və ya pul üzrə fəzilətin derəcəsi, hansı şirkətə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə, mən işlərin icrasını həyata keçirmişəm".

2015-2019-cu illərdə Müdafia Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olan, 2019-cu ildə ehtiyata buraxılan, 2021-ci ildə isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məlikməmməd Qurbanovun bu çıxışından sonra Nəcməddin Sadikovun barəsində de cinayət işinin başlanına bilecəyi iddia edilirdi. Artıq həmin ehtimalın doğruluğunu söylemək olar: sabiq Baş Qərargah reisi barədə icraat ayrılib. Hətta Sadikovun həbs edilə biləcəyi də

hüquqi qiymət verilməsi qəçilməzə çevrilib. Deyilənlər təsdiqini taparsa (bu ehtimal kifayət qədər yüksəkdir), o zaman N.Sadikov barəsində həbs qəti-imkan tədbiri seçilməsi mümkündür.

Qeyd edək ki, hələ ötən ilin dekabrında N.Sadikovun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Milli Məclisde tələb səslənmişdi. Deputat Fazıl Mustafa parlamentin 23 dekabr tarixli iclasında onun mühakimə edilməli olduğunu bildirmişdi. Belə ki, "Tərtər işi"ndən danışan deputat "Günahsız yere ölen zabit və əsgərlərimizin haqqını geri qaytarmalıydıq. Eyni zamanda ordumuzun təmizlənməsi işləri də bizim üçün vacibdir və buna baxılmalıdır" demişdi. Sonraki dövrədə də adı bir çox qanunsuzluqlarda keçən sabiq Baş Qərargah rəisinin mühakimə edilməli olduğu baredə ayrı-ayrı millət vəkilləri, hərbi ekspertlər və ictimaiyyət nümayəndələri tərəfindən coxsayı çağırışlara rast gəlinirdi.

Xatırladaq ki, N.Sadikov 1956-ci ildə anadan olub. O, 1993-cü ilin noyabrında müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsi dövründə N.Sadikovun adı Müdafia Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsində çıxarılb. Bundan qısa müddət sonra, 2021-ci il yanvarın 28-de isə Müdafia Nazirliyinin məlumat yayıcı ki, N.Sadikov hazırda Azərbaycan Orduunda xidmətdə deyil. Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Toğrul Əliyev

Avropanın bəzi dövlətləri və təşkilatların Azərbaycana qarşı "etnik təmizləmə" adı altında bəyanatları davam etməkdədir. Hətta son günlər Azərbaycan Ordusunun guya Ermənistanın cənubunu - Zəngəzuru ələ keçirəcəyi haqda iddialar da səslənməkdədir. Lemkin İstitutu bununla bağlı "qırmızı bayraq" həyecanı elan edir, təxminən eyni gündə "Əl-Cəzire" bir qədər fərqli süjet yayır.

Azərbaycana qarşı Avropanın bəzi dövlətləri və təşkilatların "etnik təmizləmə" adı altında bəyanatları

avqustunda Limkin İstitutu Azərbaycanın Qarabağda və sərhəddə hückuma keçəcəyi iddiasını irəli sürdü. Sentyabrın 12-də erməni təxribatı ile sərhəddə şiddetli döyüşlər baş verdi və Ermənistən hərbi müstəvidə ağır itkilərlə üzləssə də, siyasi müstəvidə istədiyinə müeyyən qədər nail oldu:

"Azərbaycanı hücum edən təref" kimi göstərməkə Qərb cəbhəsini öz ətrafına cəmlədi; Rusiya və KTMT-yə qarşı "etibarsız təhlükəsizlik müttefiqi" arqumentlər əldə etdi. Və ən əsası Avropa İttifaqının missiyasının bölgəyə yerləşdirilməsi zərurə-

si" haqda iddialarla ictimai rəyi formalaşdırmaq, "alibi" yaratmaq gedisi edildiyi görünür. Mümkün eskalasiya ssenarisinə təkcə Azərbaycan-Ermənistən kontekstində yox, həm də dəhlizlər uğrunda mübarizədə Qafqaz cəbhəsinin açılması kimi də baxmaq olar", - o fikrini yekunlaşdırıb.

Politoloq Elxan Şahinoğlu isə məsələyə fərqli prizmadan yanaşır. O bildirib ki, Ermənistana köçən separatçılar var gücləriyle çalışırlar ki, Qarabağda qalan azsaylı ermənilər də bölgəni tərk etsinlər: "Müxtəlif şaiyələr yayırlar, guya onlara yaxşı

Avropadakı anti-Azərbaycan dairaları yeni oyun qurmağa cəhd edir



Ermənistən Baş naziri Nikol Paşinyanın da xoşuna gəlmir. Cənubi bu ki-mi açıqlamalar sülh prosesinə zərər vurur. N. Paşinyan ilk gündən etnik təmizləmə olmadığını və ermənilərə qarşı hər hansı bir təzyiq edilmədiyiini açıq şəkilde qeyd edirdi. Avropa İttifaqının Azərbaycana qarşı bu addan istifadə etməsi siyasi riyakarlıqdır. Təbii ki, bütün burlar Qarabağda erməni separatizminin leğvindən sonra Qərb mediasında aparılan kampaniyanın davamı olduğu bəlliidir. Bu barədə fikirlərini bildirən siyasi şəhçi Asif Nərimanlı nəzərə çatdırıb ki, "Lemkin İstitutu "qırmızı bayraq" xəbərdarlığı edib və iddia edilər ki, "Azərbaycan yaxın günlərdə və ya həftələrdə Ermənistən cənubunu ələ keçirə bilər: Bunun Qarabağda erməni separatizminin leğvindən sonra Qərb mediasında aparılan kampaniyanın davamı olduğu bəlliidir. Lemkin İstitutunun erməni diasporu/lobbisi ilə six əlaqələri fonunda belə bir iddia o qədər də təeccübli görünmür. Hərçənd, iki məqam xüsusişlə diqqət çəkir. Birincisi, konkret zamanın göstərilmesi - yaxın günlər, yaxud həftələr. İkincisi, ötən il də eyni "qırmızı bayraq" xəbərdarlığının edilməsi. 2022-ci ilin

ti formalasdırıldı. Sentyabr döyüşlərindən sonra dörterfli Praqa görüşündə (6 oktyabr) missiyanın sərhədin Ermənistən hissəsində fəaliyyətə başlaması qərarı qəbul olundu. Fəaliyyət müddəti iki ay nəzərdə tutulan missiyanın zamanı daha sonra uzadıldı. Bir il sonra bölgədə yaranan yeni vəziyyətdə eyni ssenarinin yenidən tətbiq edildiyi müşahide edilir:

- Ermənistən "təhlükəsizlik müttefiqlərini" - Rusiya və KTMT-ni əvəzləmək niyyətini dile gətirir;

- Fransa Ermənistəni silahlandırir və "təhlükəsizlik çətiri" olmaqla Rusiyani əvəzləmək isteyir;

- Avropa İttifaqının Ermənistən dəki missiyasının sayının artırılması qərarı verilib və bu, sülh danışçılarının ön plana çıxmazı, eskalasiya riskinin aşağı olması fonunda baş verir;

Və öten ilin sentyabr döyüşlərindən önce Azərbaycan üçün elan edilən "qırmızı bayraq" xəbərdarlığı yenidən təkrarlanır, Qərb mediasında "Ermənistən işğalı" iddiası kütülevi kampaniyaya çevrilir. Bu situasiya sərhəddə erməni təxribatına hazırlığın getdiyi ehtimalını gücləndirir və "Azərbaycanın müdaxilə-

baxılmır, Xankəndidə aciz vəziyyətdədir. Separatçılar belə bir şayiə də yayırlar ki, guya Qarabağda qalanlar əsl erməni deyiller, ya rusdurular, ya da qarışq millətdəndirlər. Yeni sözlərindən belə çıxır ki, əsl erməni türklərle birgə yaşaya bilməz, yaşamamalıdır. Bu, erməni separatçıların ənənəvi irqi ayrı-seçkilik siyasətidir. Sual olunur: Qarabağda qalanlar əsl erməni deyillərə, nədən onların da Ermənistana köçmələrinə çalışırsınız? Separatçıların məqsədi aydınlaşdır, Qarabağda ermənilərin yaşaması onların Azərbaycana qarşı "etnik təmizləmə" təbliğatını zəiflədir. Azərbaycan Qarabağda qalan erməniləri güclə orada saxlamayıb, istəyən ərazini tərk edə bilər, ancaq qalanlar düşünür ki, Ermənistanda səfil həyat yaşamaqdansı, Azərbaycan qanunları və pasportu ilə doğulduğu bölgədə və evinde yaşaması daha məqbuldur".

E.Şahinoğlu onu da qeyd edib ki, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatından bu yana Ermənistənə sərhəddə sakitlikdir. Onun fikrincə, 19 sentyabr tarixindən bu yana iki ölkə arasındaki sərhəddə ciddi incident yaşanmayıb: "Buna baxmayaraq, Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını artırmağa qərar verib. Sərhəddə sakitlik bər-qərar olubsa, Avropa missiyasının Ermənistən-Azərbaycan sərhədində yaxın ərazidə müşahidə missiyasının gücləndirilməsinin məqsədi nədir? Aydın olur ki, missiyanın gücləndirilməsinin sərhəddəki durumla əlaqəsi yoxdur, çünki Azərbaycan ordusunun Ermənistənə hücum etmək planı yoxdur, bunu Brüssel də bilir, strateji yüksəkliliklər nəzarətimizdədir və bu bize kifayətdir. Avropa İttifaqı sadəcə, Ermənistəni Rusiyadan uzaqlaşdırmaq üçün bölgədəki missiyasını gücləndirib. Kremlin versiyasına görə Avropa İttifaqının müşahidə missiyasının əsas məqsədi Rusyanın Ermənistəndəki hərbi bazası barədə kəşfiyyat məlumatı toplamaqdır. Bunun bizə aidiyati yoxdur, Ermənistənin problemdir".

M.İbrahimli

Paşinyan-Əsədov görüşüne Moskvadan reaksiya

Moskva Ermənistənla Azərbaycan arasındakı gərginliyin azalmasına səbəb ola biləcək təmasları alqışlayır.

"Unikal" xəber verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tbilisidə Əsədov-Qaribaşvili-Paşinyan görüşünü şərh edərkən bildirib.

Katırladaq ki, oktyabrın 26-də Tbilisidə üç ölkənin baş nazirlərinin görüşü keçirilib. Əli Əsədov, İraklı Qaribaşvili və Nikol Paşinyan arasındakı danışçılar bir neçə saat davam edib.

Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illerdə qəbul edilmiş üçtərəflı sazişlər Ermənistənla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır: "Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti seviyyəsində dialoq və s. daxildir".

Ağarza Elçinoğlu

"Ordumuzun qüdrəti daha da artırılacaq" - Samir Şərifov

"2024-cü ildə dövlət bütçəsinin sair gəlirləri üzrə 388 milyon manat, bütçə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır".

"Unikal" xəber verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, növbəti ilin dövlət bütçəsinin xərclərinin prioritət istiqamətlərində olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət bütçəsinin xərclərində 17,5 faizi həcmində və ya 6 milyard 421 milyon manat vəsait nəzərdə tutulub:

"Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 faiz çoxdur. Həmin vəsait Müzəffər Ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığın yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq".

Anar Kəlbiyev

"Cari ildə inflasiya zəifləyib" - Nazir

"Azərbaycanda cari ilin 9 ayında inflasiya nisbatən zəifləyib".

"Unikal" xəber verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycanın tərəfdəşliq etdiyi ölkələrdə inflasiyanın zəifləməsi, eyni zamanda Azərbaycanda həyata keçirilən anti-inflasiya tədbirləri nəticəsində ölkədə inflasiya zəifləyib.

M.Cabbarov qeyd edib ki, son 4 il 9 ay müddətində 340 mindən çox yeni əmək müqaviləsi bağlanıb. "Pandemiya dövrü də daxil olmaqla, biz ilə orta hesabla 71 min qeyri-daimi iş yeri yaradıq. Yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır".

İlham Əliyev Qazaxistana səfər etdi



Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsr" çağırışında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxistan Respublikasına səfərə gedib.

"Unikal" xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qaroval dəstəsi düzəlmüşdü.

Prezident İlham Əliyevi Qazaxistən Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

Ermənistan-İran sərhədində yeni gömrük məntəqəsi tikiləcək

Ermənistan-İran sərhədində yeni gömrük məntəqəsi tikiləcək.

"Unikal" xəbər verir ki, Ermənistan-İran dövlət sərhədində yeni gömrük məntəqəsi tikiləcək.

Məlumatda görə, Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstem Badasyan deyib:

"Mehridə tikiləcək gömrük məntəqəsi bütün standartlara cavab verəcək. Bu məntəqənin istifadəyə verilməsi sənədləşmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliyini artıracaq".



İravan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə hələ ki cavab verməyib



İravan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə hələ ki cavab verməyib.

Bunu Ermənistan Xarici İşler Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O deyib ki, Ermənistan sentyabr ayında Azərbaycanın təklif etdiyi sülh sazişi üzrə təkliflərə hələ ki cavab verməyib.

Ukrayna və Türkiyə XİN başçıları müzakirə apardı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyeli həmkarı Hakan Fidanla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə D.Kuleba sosial şəbəkəsində məlumat yayıb.

"Berlində olarkən türkiyəli həmkarım Hakan Fidanla görüşdüm. Biz Qara dəniz regionunda təhlükəsizlik məsələləri və Ukrayna taxilinən dünya bazarlarına çıxarılmasını müzakirə etdik", - deyə ukraynalı nazir bildirib.

Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Barbokun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilir. Tədbirə potensial namizəd kimi Al ölkələrinin, namizəd ölkələrin, o cümlədən Ukraynanın, eləcə də Gürcüstanın Xarici İşlər nazirlərinin rəhbərləri dəvət olunub.

Baş redaktor:
Zaur Əhməd

Turbank" ASC Binəqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ01350100000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150
Üvan: 8 mk-r. Ə.Naxçıvanı 5ⁿ
Tel./Fax:(012) 561-65-53

Qazet redaksiyanın kompüter mərkəzində
yığılb, sahifələnmiş və
"Futbol+" servis matbaasında çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab: "Təhdid dili ilə danışmaq qəbul edilməzdır"

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacizadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabı verib.

XİN-dən "Unikal" a verilən məlumatda görə, 31 oktyabr 2023-cü il tarixində Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar ehtiyacların həlli üçün əlavə maliiyyəyə ehtiyac olduğunu bildirib, daha sonra isə 2 noyabr 2023-cü il tarixinde Dövlət Departamenti "Amerikanın Səsi" xəbər agentliyinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstekləyir, bu suverenliyin və ərazi bütövlüyünün istenilen şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq.

Bununla bağlı Ayxan Hacizadə qeyd edib ki, təəssüflər olsun ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəsteklənməsinə, Ermənistən tərəfindən heyata keçirilən etnik təmizlə-



mənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib:

"Bununla yanaşı, ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistən silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çəgiriş etməyib.

Öksinə, ABŞ Ermənistəni yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə

vəsaiti ayırmalı Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.

Öğər ABŞ Azərbaycana, habelə beynəlxalq sühl və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həlline ehtiyac qalmazdı və məsələ sühl yolu ilə həll olunardı. Məhz ABŞ-in da iştirak etdiyi vasitəcilik cəhdlərinin nəticə verməməsi və Ermənistən işğalçı siyasetinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını herbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sühl yolu ilə həlli istiqamətində fealiyyətsizliyinə görə məsuliyyət daşıyır.

Sühün və sabitliyin təmin edilməsi qarşısında əsas mənənə olan təcavüzkar dövlət Ermənistəni regionumuzda cəsarətləndirmək siyasetine son qoymulması vacibdir.

Azərbaycanla təhdid dili ilə danışmaq qəbul edilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək".

Nazirlər Milli Məclisə gəldi - Bütçə müzakirəsi

Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsi müzakirəye çıxarılıb.

"Unikal" xəbər verir ki, iclasda komitənin sədri Tahir Mirkişili, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Hesablaşma Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri



Taleh Kazimov, Azərbaycan Respublikası Dövlət Neft Fondu icraçı direktoru İsrail Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər qonaqlar iştirak etdib.

rov və digər qonaqlar iştirak etdib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsinin gelirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gelirləri 33 399 895,0 min manat, yerli gelirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Anar Kəlbiyev

Nazir safirliklərimizin mühafizəsindən danışdı

"Hökumət tərəfindən diplomatlarımızın əməkhaqqlarının maliyyələşdirilməsi üzrə yeni qaydalar tətbiq olunur. Hesab edirik ki, hazırda bizim diplomatların əməyi layiqcə qiyəmtələndirilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Səfirliklərin mühafizə məsələsinə gəldikdə, nazir bildirib ki, cənab Prezidentin tapşırıqların uyğun olaraq Nazirlər Kabinetində buna həsr olunmuş iclaslar keçirilib:

"Aidiyyəti dövlət qurumları da iştirak edib. Müyyən tədbirlər hazırlanıb və onların icrasına başlanılib. Bunlar tək Azərbaycandan tərəfindən asılı deyil. Xarici dövlətdə yerləşən səfirlilikdə təmir və s. işlərin görülməsi həmin ölkələrin



razılığı ilə əlaqədardır. Ümumilikdə, tədbirlər görülməkdədir".

Qeyd edək ki, deputatlar bir çoxu çıxışlarında səfirliliklərin mühafizəsi məsələsinə toxunmuşdular.

Anar Kəlbiyev

DTX Xocalı soyqırımında şübhəli bilinən terrorçu Madat Babayani saxladı



Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazi-lərində törətdikləri terror-culuq və digər ağır cinayətlərlə bağlı araşdırmaclar davam etdirilir.

"Unikal" xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Məlumata görə, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antierror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla "AKM" avtomati ilə silahlanıb, müteşəkkil dəstə halında milli ədavət və düşməncilik niyyəti ile terrorculuq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozluköprü kəndi ərazisində tərk-silah edilərək saxlanılmışdır.

İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirmişdir ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində "Xolostoy" ləqəbli Ermənistən silahlı

qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozluköprü kəndlərinin sakinlərindən ibaret erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıçı, Heyvalı və Zəylək kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzebinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gece saat 23:00 radələrində Xankəndi şəhərində Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna təref qaçmaq istəyən, ekseriyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxslən ibaret məhlili əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetirmişlər. Eyni zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yiğdiqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və

İnformasiya şöbəsi

Məhkəmə Arif Hacılının oğluna 2 ay həbs qərarı verdi

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qayda-larını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaç-mada təqsirləndirilən Müsavat Partiyasının başçısı Arif Hacılının oğlu Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Unikal" xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham



irəli sürüllüb.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə "Honda" markalı avto-

mobilin manevr edərkən bir neçə avtomobile çırpması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilərə də, A.Hacılı açıqlamasında bunu təkzib edib.

Yeni safirimiz etimadnamasını İraq Prezidentinə təqdim etdi

Azərbaycanın İraqa yeni təyin olunan səfiri Nəsir Məmmədov etimadnamasını bu ölkənin Prezidenti Əbdüllətif Cəmal Rəşidə təqdim edib.



"Unikal" xəbər verir ki, səfir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını İraq Prezidentinə çatdırıb. Prezident Əbdüllətif Cəmal Rəşid təşəkkürünü bildirib və onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Aparılan səhəbət zamanı iki ölkə arasında ikitərəflı və çoxtərəflı formatda müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi-ticari, siyasi və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Allahşükür Paşazadə Qazza ilə bağlı çağrı iş etdi

Qafqaz Məsələmanları idarəsinin (QMI) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasetçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Allahşükür Paşazadə noyabrin 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömer Bərekət əl-Nəhar ilə görüşdə bildirib.

QMI sədri son günler Yaxın Şərqdə baş verənlərə toxunaraq Qəzzada məlki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təessüfləndiyi bildirib, siyasetçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib.

İdara rəisi mahbuslara məzuniyyat verilməsindən danışdı

"Azərbaycanda məhbəus və məhkumlara uzunmüddətli görüşlərin verilməsi praktikası başqa ölkələr üçün nümunə ola bilər. Bu, məhbəusların reabilitasiyasında mühüm rol oynayır".

Bu sözləri Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Adil Əbilov Tbilisidə "Məhbəuslərin və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

İdara rəisi bildirib ki, Azərbaycanda məhbəus və məhkumlara uzunmüddətli görüşlərin verilməsi praktikası var: "Həmin görüşlərdə məhbəus ailə üzvləri ilə birlikdə onlar üçün nəzərdə tutulan her cür şəraitli otaqlarda 3 günə qədər qala bilirlər. Belə uzunmüddətli görüşlər məhbəuslər üçün stimul olur. Onlar başa düşürər ki, nümunəvi davranışlar bu cür görüşlərin sayını artırıb bilər. Azərbaycanda məhbəuslara həmçinin 7 günə qədər məzuniyyət də verilir. Eyni zamanda onlar üçün peşə kursları təşkil edilir. Ümumilikdə məhbəus və məhkumların təhsili, onlara tibbi xidmətlərin göstərilməsi işinə ciddi yanaşılır".

"Muğan Bank" a borc öhdəliyi olanların nəzərinə!

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müflis elan edilmiş "Muğan Bank" ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, kredit ödənişlərini köçürümə yolu ilə lağv prosesində olan (LPO) "Muğan Bank" ASC-nin Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvətme hesabları vasitəsilə, nağd qaydada isə LPO "Muğan Bank" ASC-nin baş ofisində, "e-Manat" və "mpay" ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Bu barədə "Unikal" a ƏSF-dən məlumat verilib. Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 sayılı qərarı ilə "Muğan Bank" ASC müflis elan edilib və iflas proseduruna başlanılmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "Muğan Bank" ASC-nin ləğvedicisi təyin edilib. Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvətme bank hesablarının rekvizitləri:

Qeyd edək ki, LPO "Muğan Bank" ASC-yə borc öhdəliyi olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Ləğv prosesində olan "Muğan Bank" ASC-nin Baş ofisi.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052



"Azərbaycanda böyük özallaşdırılmaya getmək lazımdır" - Deputat

"Biz çalışmalıyıq ki, iqtisadiyyatın həcmi böyüsün. Həmçinin, ciddi rəqabət mühiti yaradılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanda mütləq böyük özallaşdırılmaya getmək lazımdır.

"Bizim tarif dərəcələrimizdə artımlar baş vermir" - DGK Sadri

"Bizim tarif dərəcələrimizdə artımlar baş vermir, əksinə, ölkədə aparılan iqtisadi siyaset, yanaşma ondan ibarətdir ki, tarif dərəcələrinin azaldılması tendesiysi baş verir".



"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov deyib.

Komitə sədri bildirib ki, bu, istehsal sahələrində əlavə dəyərin yaradılması və xidmət sahələrinə dəstək göstərmək üçün həyata keçirilir: "Bu kontekstde gömrük orqanları növbəti il üçün 5 milyard 900 milyon manatlıq bütçə daxil olmalarını təmin edəcək. Bu hesablamalar idxlər həcmələrdən asılı olaraq baş verir. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsi məsələlərində də üzərimizə mühüm işlər düşür. Bu baxımdan idxlər həcmələrinə nəzərə almaqla bütçə daxil olmalarının təmin edilməsindən ötrü gömrük dəyərləndirilməsinin düzgün həyata keçirilməsi baş vermelidir. Həzirdə Azərbaycanda gömrük xidmətinin gömrük dəyərləndirməsi Ümumdünya Ticaret Təşkilatının normallarına uyğun olaraq metodika əsasında müəyyən edilib. Bu sistem əsasında düzgün idarəetmə və ölkəmizə daxil olan yüksək dəyərin düzgün dəyərinin müəyyən edilməsi nəticəsində daxil olmaların təmin olunması üçün zəruri işləri görəcəyik. Növbəti ildə fəaliyyətimiz nəticəsində bütçə daxil olmaları təmin ediləcək".

Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov "Unikal"a müsahibə verib. O, 2024-cü ilin dövlət bütçəsinin əsas istiqamətlərindən, minimum əməkhaqqının öten ilin göstəricisi ilə eyni olmasından, növbəti ildə pensiyaların nə qədər artırılacağın danışb.

-Vüqar müəllim, 2024-cü ilin dövlət bütçəsinin gelir və xərcləri əvvəlki ilin göstəricisine yaxındır. Növbəti ilin dövlət bütçəsini necə qiymətləndirirsiz və bu ilin bütçəsində nə ilə fərqlənir?

-2024-cü ilin dövlət bütçəsi növbəti ilin iqtisadi potensialına və eləcə də regional çağrıqlara uyğun olaraq hazırlanıb. Biz bütçə gəlirlərinin stabilşəməsini müşahidə edirik. Neticə etibarı ilə 2023-cü ildə bütçəyə edilən dəyişikliklər bütçənin gelir və xərclərinin hiss edilən

sahəni ehətə edəcək. O baxımdan səsiyənlilik 2024-cü ildə də prioritətlərini qoruyub saxlayacaq.

-Həmişə bütçə müzakirəsi zamanı insanları maraqlandıran əsas məsələ pensiya və maaşların nə qədər artacaqdır. Növbəti ildə pensiya və maaşlarda hansı artımlar gözlənilir?

-Pensiyalardaki artım indeksasiyə nəticəsində mümkün olur. Digər növ artımlar dövlət başçısının sərəncamları ilə reallaşır. Həm 2023-cü, həm də ondan əvvəlki illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla pensiyalarda, əməkhaqqlarında, eləcə də digər sosial müavinətlərdə artımları müşahidə etdi. 2024-cü ilin ilk ayında pensiyaların indeksasiya olunaraq artırılması həyata keçiriləcək. Pensiyalardaki artım əvvəlki ilin orta aylıq əməkhaqqındaki artım tempinə uyğunlaşdırılır. 2023-cü ilin geride qalan aylarında orta aylıq əməkhaqqındaki artım 11,3 faiz olub. Ona görə gözlənti bundan ibarətdir ki, gələn ilin

rına uyğun olaraq əsas hədəf bütçədə neftin payının minimumlaşdırılması və Dövlət Neft Fondu transferlerin həcmi optimallaşdırılmalıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Dövlət Neft Fondu transferler həm də valyuta bazarında stabillik baxımdan vacibdir. Bu, maliyyə stabilliyinin qorunması və valyuta bazarındaki dayanıqlığa birbaşa təsir göstərir. Dövlət Neft Fondu öz vəsaitlərini valyuta bazarına çıxarır, satır və daha sonra bütçəyə transfer edir. Transferlərin həcmi azalması həm optimal, həm də mərhələli olmalıdır. Ona görə ki, maliyyə stabilliyinə və eləcə də valyuta bazarındaki dayanıqlığa, məntən məzənnəsinə və ya stabilliyinə neqativ təsir göstərməsin. Valyuta bazarında dolları bazara çıxaran əsas təchizatçı Dövlət Neft Fondu. Ona görə de Fondu transferlərinin azaldılması mərhələli olmalıdır ki, bu, valyuta bazarındaki təklifi ciddi təsir etməsin.

- Noyabrın 1-də Azərbaycan Mər-

"Sosialyönümlülük 2024-cü ildə də prioritetliyini qoruyub saxlayacaq"

Vüqar Bayramov: "Gözlənti bundan ibarətdir ki, gələn ilin yanvar ayında pensiyalarda artım təxminən 11 faiz olacaq"

dərəcədə artmasına getirib çıxardı. Artıq 2024-cü ildə dəqiqlişlər edilmiş bütçə ilə müqayisədə daha stabil bütçə layihəsinin təqdimatını müşahidə etdi. Çünkü iqtisadi artım tempinə uyğun olaraq bütçə gəlirlərində artımın optimallaşdırılmasına ehtiyac var. Növbəti illərin proqnozu da ondan xəbər verir ki, daha stabil şəkildə bütçə gelir və xərclərinin proqnozlaşdırılması və buna uyğun olaraq bütçə dayanıqlığının təmin edilmesi prioritət olaraq qalacaq. Ona görə 2024-cü ilin bütçəsində prioritət xərclərdə artımlar var. Bu da ondan xəbər verir ki, 2024-cü il prioritətlər nəzərə alınmaqla tərtib olunmuş bütçə layihəsidir.

-Bütçədə diqqət çəkən məqamlar dan biri də odur ki, Azərbaycanda gələn il minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Minimum əməkhaqqının artırılmaması nə ilə bağlıdır?

-Burada səhəbət mövcud minimum əməkhaqqı səviyyəsinə uyğun olaraq proqnozlaşdırılmışın aparılmasıdan gedir. Bildiyiniz kimi, minimum əməkhaqqı ilə bağlı sərəncam dövlət başçısı tərəfindən imzalanır. Son illər minimum əməkhaqqında artımları müşahidə etmişik. Bu artımlar həm də alıcılıq qabiliyyətinə görə Azərbaycanda minimum əmək haqqı səviyyəsinin MDB-də ilk üçlüyə daxil olmasına getirib çıxarıb. Bu il dəfə olaraq Azərbaycanda minimum əməkhaqqı 200 dollardan çox oldu. Bütövlükde, sosial siyaset prioritətdir.

2024-cü ilin həm regional, həm də qlobal çağrıqları var. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bərpası ilə bağlı kifayət qədər maliyyə resursu tələb olunur. Keçmiş məcburi köçkünlərin daha tez ata-baba yurdlarına qaytarılması və məskunlaşmanın intensivləşdirilməsi əsas məsələlərdən. O baxımdan bütçədə sosial müdafiə və təminat xərcləri prioritəti qoruyub saxlayır. 2024-cü ilin dövlət bütçəsində bu istiqamətə birbaşa 4,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Əmək haqqı fondunun həcmi 9 milyard manatdan çox olacaq. Bütçə xərclərinin 45 faizdən çoxu sosial



yanvar ayında pensiyalarda artım təxminən 11 faiz olacaq. Bu ildən etibarən bütün əmək pensiyası alan vətəndaşlarımızı əhətə edəcək. Əvvəlki illərdə təxminən 100 min vətəndaşımızın pensiyaları indeksasiya olunaraq artırılmışdır. Bu ildən isə bütün vətəndaşlarımızı əhətə edir. 2024-cü ildə də pensiyalardakı artım əmək pensiyası alan bütün vətəndaşlarımızı əhətə edəcək. Vətəndaşlarımızın pensiyası məbləğindən asılı olmayıraq gələn ilin yanvar ayından artırılacaq.

-2024-cü il dövlət bütçəsinin gəlirləri üzrə əhəmiyyətli dəyişiklik proqnozlaşdırılmayıb. Qanun layihəsinde gəlir mənbələrindən 15-i artımla, 5-i isə azalma ilə nəzərdə tutulub. Həmin 5 mənbədən azalmanın səbəbi nədir?

-Ümumiyyətlə, bütçə gelirlərinin strukturunda qeyri-neft sektorunun, eləcə də vergi daxil olmalarından gelən gelirlərin artmasını müşahidə edirik. Artımlar əvvəlki son 3 ildə də müşahidə olunub. Bu, iqtisadiyyatın ağarması ilə bağlıdır. İqtisadiyyat ağardıqca, bu sahələrdə dövlət bütçəsinə dərhal artımları müşahidə olunur ki, bu proses xüsusilə 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlarla yanaşı ucot dərəcəsinin azaldılmasının manatla yüksəklərə təsir göstərəcəyi istisna edilmir.

kəzi Bankının idarə Heyətinin qərarı ilə ucot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib. Ucot dərəcəsinin azaldılmasında məqsəd nədir və bu qərar kredit faizlərinə, iqtisadi aktivliyə necə təsir edəcək?

-2020-ci ilin dekabr ayından bəri ilk dəfə Mərkəzi Bank ucot dərəcəsinin azaldı. Ucot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gelir. Ötən ille müqayisədə inflasiyanın nisbətən səngiməsi və hədəflərin yenilənməsi, eyni zamanda valyuta bazarındaki dəyişikliklər Mərkəzi Banka ucot dərəcəsini azaltmağı imkan verib. Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı inflasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəye dəyişiklik edib. Eyni zamanda, Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə riçaqlar deməkdir. Ucot dərəcəsinin azaldılmasının kredit faizlərinə təsirlərinə gəlincə, bu sahədə sistemli tedbirlərin davam etdirilməsi vacibdir. Doğrudur, birrəqəmli inflasiyanın əldə ediləcəyi və real sektorun tələbinin stabilşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan, ucot dərəcəsinin azaldılması kredit faizlərinə dərhal artırlıq təsir edir. Eyni zamanda, güman olunur ki, bu addım depozit faizlərinə də təsir göstərəcək. Mərkəzi Bankın ucot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərində azalma müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin, depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusilə 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlarla yanaşı ucot dərəcəsinin azaldılmasının manatla yüksəklərə təsir göstərəcəyi istisna edilmir.

Anar Kəlbiyev

Bakıda parklanma tarifləri-nin yüksək olması narazi-liqlara yol açıb. Xatırladaq ki, Baş nazir Əli Əsədovun bir müddət önce imzaladığı qərara əsasən, parklan-maya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb.

Paytaxtin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Bu qiymətlər isə yalnız sadə vətəndaşlar deyil, ekspertlerde ve deputatlarda da giley-güzər doğurub. Belə ki, bir neçə gün önce Milli Məclisde parklanma qiymətlərinə yenidən baxılması təklif olunub. Deputat Naqif Həmzəyev deyib ki, əvvəller sürücünün parklanmaya 1-2 manat xərci çıxırısa, indi 5-6 manat xərci çıxır: "Uzun müddət parklanma

verir: "Parklanma yerlərinin az olması sürücülərə problem yaradır. Onlar parklanma olmayan yerlərdə avtomobil saxlaşdırılara görə cərimə olunurlar. Parklanma ərazisində saxlayanda isə xeyli vəsait ödəməli olurlar. Bu tariflərə yenidən baxılmalıdır".

Elə nəqliyyat üzrə ekspert Elmedidin Muradlı da nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydaları ilə bağlı müəyyən narazılıqların olduğunu təsdiqləyib. O, bildirib ki, sürücülər qiymətlərin baha olmasından şikayətlənirlər. Parklanma yerlərində uzun müddət saxlayanlara güzəşt məsələsi təklif olunsa da, ai-diyyati qurumlar bunun əksini düşünür. Dövlət qurumunun qənaəetine görə, parklanma yerləri çox məşğul edilməməlidir ki, digər insanlar da parklanmadan yararlana bilsin. Sitat:

sanlar şəhərətrafına kimi maşınla gəlir, sonra avtomobili kənardə saxlayır və metro, avtobus, tramvay, həmçinin digər nəqliyyat növləri ilə şəhərə rahat daxil olur. Bizdə isə belə bir sistem olmadığı üçün vətəndaşlara problem yaranır".

Ekspert bildirib ki, insanların şəhər mərkəzində avtomobilən az istifadə etməsi üçün nəqliyyat normal işləməlidir: "Bizdə isə nəqliyyatın vəziyyəti göz qabağındadır. Bu gün vətəndaşları ictimai nəqliyyat vasitələrindən istifadə etməyə məcbur edirik. Amma indiki vaxtda ictimai nəqliyyat növləri normal vəziyyətdə deyilsə, onlardan bunu israrla istəyə bilmərik. Olmayan vasitədən necə yararlanmaq mümkündür?"

Xatırladaq ki, Baş nazir Əli Əsədov parklanma tariflərini təsdiqləyən zaman da qiymət-

Əli Əsədovun qararı narazılıq doğurub

Sürücülər, ekspertlər və deputatların fikrincə, "AzParking" tətbiqi insanları soymaqla məşğuldur



Parklama yerlərində maşınların təhlükəsizliyinə isə heç bir təminat yoxdur

edən vətəndaşlara güzəşt nə-zerdə tutulsun. İkinci problem odur ki, vətəndaşlar pul ödəməmək üçün binaların həyətində maşın saxlayır. Binaların həyətində heç öz sakınlarının maşınlarına yer yoxdur".

Başqa bir millət vəkili Fazıl Mustafa isə Sputnik Azərbaycan-a bildirib ki, parklanma tarifləri çox bahadır. Üstəlik, paytaxtda parklanma yerlərinin sayı çox azdır. Burada rəqabət mühiti təmin olunmalıdır.

Deputat əlavə edib ki, ictimai nəqliyyat vasitələrinin alternativi olmadığından, insanlar şəxsi avtomobilərə üstünlük

"Səlahiyyətli qurumdan bildirilir ki, insanların şəhərin mərkəzinə avtomobilə gəlməsi arzuolunan deyil, şəhər piyadalar və parklanma üçün nəzərdə tutulub, vətəndaşlar bunu diqqət-də saxlaşınlar. Bu zaman vətəndaş avtomobile şəhərə gəlmek istədiyi, buna hüququnu olduğunu deye və şərait yaradılmasını tələb edə bilər".

Ekspertin sözlərinə görə, dünyadan bir çox ölkələrində şəxsi avtomobilərdənə ictimai nəqliyyata üstünlük verilir: "Lakin həmin ölkələrdə ictimai nəqliyyat saat kimi işləyir. In-

o da aydın olur ki, belə bahalı parklamaya görə maşınlarının təhlükəsizliyinə diqqət yetirilmir. Parklama yerlərində maşınların cızılması hallarına tez-tez rast gəlindiyi deyilir.

Demək olar, hər kəs - sade vətəndaşlar, deputatlar, ekspertlər bir məsələdə həmfikirdirlər: parklama tariflərinə yenidən baxılmalıdır.

Nazır Kabinet isə səslə-nən narazılıqlar və tariflərin endirilməsi ilə bağlı tələblər qarşısında hələ ki, susqunluq nümayiş etdirir.

Sənan Mirza

Sahiba Qafarova Beynəlxalq Konfransın həmsədri ilə görüşdü

Koreya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahiba Qafarova noyabrın 2-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAAP) həmsədri Çunq Eui-Yonq ilə görüşüb.



Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən xəbər verilib. Görüş zamanı Çunq Eui-Yonq Azərbaycana bir neçə dəfə sefər etdiyini bildirib, Azərbaycan və paytaxt Bakı haqqında xoş təessüratlarını bölüşüb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi cəhətdən sabit inkişaf yolu keçdiyini bildirib. ICAAP-in həmsədri Çunq Eui-Yonq vurgulayıb ki, Koreya Respublikasında iqtidarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, bütün siyasi partiyalar Azərbaycanla güclü əməkdaşlığı dəstəkleyir ve Azərbaycanı yaxın dost hesab edir.

Sahiba Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən irəli sürülən global təşəbbüsler, o cümlədən Hərəkatın Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin yaradılması haqqında geniş məlumat verib. Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ICAAP arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət zamanı Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə ICAAP arasında əməkdaşlığın müxtəlif istiqamətləri, təşkilatın Bakıda keçirilən mühüm tədbirləri barədə de müzakirələr aparılıb.

Çunq Eui-Yonq isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq əlaqələri barədə də məlumat verərək, YAP-in ICAAP-in işinə güclü dəstəyinə və təşkilatda feal iştirakına görə təşəkkürün ifadə edib.

Görüşdə Milli Məclisin sədri Sahiba Qafarova regionda mövcud olan vəziyyət, Ermənistandan 30 il yaxın Azərbaycan torpaqlarını işgal altında saxlaması, ölkəmizin 2020-ci ilde öz ərazi bütövülüyünü bərpa etməsi və işğaldan azad olmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə də məlumat verib. Spiker deyib ki, ICAAP-da heç vaxt ikili standartların şahidi olmamışq və bu təşkilat baş veren proseslərə həmişə obyektiv münasibət sərgiləyib, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh və təhlükəsizliyə hər zaman dəstək verib.

Spiker Sahiba Qafarova həmçinin, cari ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri neticəsində öz suverenliyini bərpa etməsi barədə də danişib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Deputat siyasi partiyalara ayrılan vəsait artırılmasını təklif etdi

"3-cü ildir ki, siyasi partiyalara ayrılan vəsait artırılır. Bütün siyasi partiyalara ayrılan vəsait artırılır. Bütün siyasi partiyalara ayrılan vəsait artırılır. Bütün siyasi partiyalara ayrılan vəsait artırılır."

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin iclasında bütçə müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

"Maliyyə nazirindən xahiş edirəm ki, bunu bir qədər artırmaq mümkündür, artırılsın", - deyə deputat bildirib.

Anar Kəlbiyev

"Tərtər işi"ni kim törədib? - Fazıl Mustafa



"Hər bir şeyin dövlətin üzərinə qoyulması doğru deyil. "Tərtər işi"nə görə məhkəmə 182 milyon manat vəsait öhdəlik qoyub. Bunu Maliyyə Nazirliyi verməlidir. Niyə bunu nazirlik ödəməlidir?

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin iclasında bütçə müzakirəsi zamanı deputat Fazıl Mustafa deyib.

Deputat bildirib ki, bu cinayəti kim törədib, həmin mebləğ onların üzərinə qoyulmalıdır: "Hər şeyin yolunu daha dərin tapmalıdır ki, dövlətin üzərindən yük azalsın".

F.Mustafa qiymət artırımlarından da danişib. O qeyd edib ki, xaricdə aldığı ərzaq məhsullarının qiyməti günbəğün artır: "İkirəqəmli inflyasiya nə qədər aşağı salınmış olsa da, indiki vəziyyətdə manatın dəyeri xeyli aşağı düşüb. Bunun üzərində düşünməliyik".

"Vergi güzəştlərinin hazırlanması üzərində iş gedir" - Nazir



"Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir".


"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Vahid metodologiya olduğu təqdirdə bu sahədə anlaşılmazlıq olmayıacaq", - deyə nazir qeyd edib.

Mirsaleh Seyidov gürcüstanlı həmkarı ilə görüşdü

Gürcüstanda səfərdə olan ədliyyə nazirinin müavini - Penitensiya xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov bu ölkənin ədliyyə nazirinin müavini Beka Caniashvili ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə iki ölkənin hüquq-mühafizə, xüsusən də ədliyyə orqanları arasında əməkdaşlığı perspektivləri müzakirə olunub.



Söhbət zamanı Tbilisidə "Mehbusların və məhkumların reabilitasiyası və yenidən səsiallaşması prosesində yeniliklər" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, bu cür görüşlər həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əməkdaşlığı daha da genişləndirir və möhkəmləndirir.

Taleh Kazimov uçot dərəcəsinin azaldılmasının sababını açıqladı



"Faiz dərəcəsinin yumşalmasının sababı odur ki, Mərkəzi Bankın proqnozlarına gəldikdə, inflasiya növbəti orta müddətdə hədəf diapazonunda olacaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazimov deyib.

AMB sədri bildirib ki, valyuta bazarında tələbi kəskin üstələməsi şəraitində yumşalma siyasetini aparırlar: "Planımıza görə, bu ilin sonuna kimi bazamız 20 faizdək artacaq. Bu da gələcəkdə makroiqtisadi nəzərdən risklər yaradır. Ona görə də uçot dərəcəsinin parametrlərini aşağı salıraq ki, gələcək təsirleri məhdudlaşdırıq".

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Mərkəzi Bankının idarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yüksək həddi isə 10%-dən 9.5%-ə endirilib.

Anar Kəlbiyev

Fransada Qərbi Azərbaycanla bağlı İctimai Birlik yaradılıb

Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən "Qərbi Azərbaycanlıların ırısının Qorunması və Qayıdış Hüququ" İctimai Birliyi yaradılıb.

Təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irlərin dağılımasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu probleme yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.

"Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux" adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandən olan Zaur Sadıqbəyliyidir.

İctimai Birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığının artırılması işinə töhfə verəcək.

2024-cü ilin dövlət bütçəsində məktəbəqədər təhsil xərc-ləri üçün nəzərdə tutulan məbləğ 2022-ci ilə nisbətən 25 faiz və ya 90 milyon manat çox proqnozlaşdırılır. Bu barədə məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev özünü sosial şəbəkələrdəki şəxsi hesabında açıqlayıb.

Ekspert bildirib ki, 2022-ci ilə bu xərclərə yerli icra hakimiyyəti orqanları serəncam vərirdi, hazırda isə Elm və Təhsil Nazirliyi: "Səlahiyyət nazirliyə keçəndən sonra xərcələmələrdə şəffaflıq və qənaət baxımından nələrin dəyişdiyini demək üçün əldə konkret hansıa faktlar yoxdur. Məsələn, satınalma larda, xüsusilə de mal və xidmetlərin orta alış qiymətlərində, təchizatçı şirkətlərin seçim-

lacağı gözlənilirdi. Lakin 10 ilin tamamında aydınlaşmışdı ki, həmin gözləntilər elə gözlənti olaraq qalıb, ən əsası isə vəziyyət müsbətə doğru dəyişmək əvəzinə daha da pisləşib..."

- Yene 2021-ci ildə Şirvan şəhər 3 nömrəli "Yasəmən" körpələr evi-uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğun-

cası barəsində inzibati tədbir görülüb. Bu barədə həmin vaxt Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilmişdi.

Belə nümunələrin sayını kifayət qədər artırmaq mümkünündür. Lakin ehtiyac görmürük, çünki dənizin dədəni bilmək üçün onu təmamilə içməyə ehtiyac yoxdur, bir qurtum belə bəs edər. Yalnız onu deyək ki, məhz baş alıb gedən qanunsuzluqlara görə 2021-ci ilin dekabrında Prezident İlham Əliyev "Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin tek-

Bəzi icra başçılarının 20 milyon manatlıq "yeyintisi" ...

Təsdiqləndi: bir sıra rayonların rəhbərləri uşaq bağçalarını soyğun vasitəsinə çeviribləmiş - Şok rəqəmlər!

lərində nələrin dəyişdiyini izləmək maraqlı olardı. Amma sırf bütçə sənədlərinə baxanda bir maraqlı dəyişiklik diqqəti çəkir: bağçaların ərzaq təminatı xərcələrdə 20 faizdən çox (20 milyon manat) azalma var. Son 2 ildə ərzaq xərcələrdə aži 20-25 faiz bahalanma olduğu, ümumi xərcələrin 25 faizdən çox artıq, uşaqların sayıının azalmadığı (əksinə statistikada artıq) şəraitdə ərzaq alışi üçün xərcələr 20 milyon manat ixtisar olnursa, demək ki, bu, icra başçılarının xalis qazancı imiş..."

Göründüyü kimi, iqtisadçı ekspert kifayət qədər ciddi ittihəm irəli sürüb, herçənd bənzər ittihamlar konkret rəqəmlərlə olmasa belə, müxtəlif formalarda dile getirilirdi. Neinki təhsil mütəxəssisləri, ümumiyyətə cəmiyyətin müxtəlif təbəqələrinə məxsus şəxslər, o cümlədən, deputatlar açıq şəkildə bildirirdilər ki, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyətlərinin idarəciyyinə verilməsi ciddi səhv olub. Belə yanaşmanı rəsmi qurumların yoxlamaları da təsdiqləyirdi.

Məsələn:

- 2021-ci ildə Hesablama Palatası Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri idarəsine dövlət bütçəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlamışdı. Məlum olmuşdu ki, paytaxt bağçalarında 2 milyon manata qədər vəsait qanunsuz xərcənib. Həmin vaxt bununla bağlı təhsil ekspertləri bildirmişdilər ki, 2011-ci ildə bağçalar Təhsil nazirliyindən alınıb icra hakimiyyətlərinə verilərkən şəffaflığın, çevikliyin, maddi-texniki bazaın daha da yaxşılaşdırı-



unda araşdırma aparılmışdı. Həmin vaxt Şirvan şəhər prokurorluğunundan verilən məlumatda bildirilib ki, aparılmış araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdürü Elmira Səferovanın həmin vəzifədə işlədiyi müddədə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyində sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyənləşib. Nəticədə faktla bağlı Şirvan şəhər prokurorlığında Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyində istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Rəsmi məlumatda görə, hazırda iş üzrə istintaq davam edir.

- 2022-ci ilin avqustunda isə məlumat yayıldı ki, 8-12 avqust tarixlərində respublika üzrə fealiyyət göstərən 18 uşaq bağçasında aparılan monitoringlər zamanı ümumiyyətdə 158 nöqsan müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağ-

müəssisələri (uşaq evləri istisna olmaqla) yenidən Təhsil Nazirliyinin tabeliyinə verildi. Bu eyni zamanda o demək idi ki, şəhər və rayon icra hakimiyyətləri illər boyunca uşaq bağçalarının fealiyyətində müsbət dönüş yarada bilməmişdilər, üstəlik, həmin məktəbəqədə müəssisələr vəsətəsilə bütçə pullarını talamaq yolu tutublar.

Sual yaranır: bəyəm bütün bunlar uşaq bağçalarını icra başçılarının əlinə alaraq Təhsil Nazirliyinin tabeliyinə verməklə bitməliydi? Illər əzunu mənimsənilən milyonlarla manatın, doğrudanmı, hüquq müstəvisində heç bir cəzası olmayacağı?

Toğrul Əliyev

Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərlə bağlı ilginc bir məlumat ortaya çıxdı. Aydın oldu ki, bu təhsil müəssisələri birinci kursda oxuyan tələbə da ha sonra fikrini dəyişib başqa universitetə transfer olmaq istədikdə onun qarşısına qeyri-adi, ağla-sığmaz şərt qoyur.

Həmin şərtə əsasən, sözügedən tələbə qalan üç kursum təhsil haqqını da ödəməlidir.

Məsələni gündəmə gətirən təhsil üzrə ekspert Nadir İsrafilov hətta onu da demişdi ki, bəzi özəl universitetlərdə bu şərtin de əks olunduğu müq-

na qoyulan müqaviləyə, belə demək mümkünse qol çəkirər və sonra, övladlarını başqa ali məktəbe transfer etmek istədikdə gözlənilməz tələblə üzləşirlər - önce qalan kursların ödənişini həyata keçirməli olduğunularından xəbər tuturlar.

Beləliklə, həm onların, həmdə övladlarının əl-qolu bağlanır.

Lakin məsələnin başqa bir problemləri tərəfi də var. Yuxarıda yazılınlardan aydın olur ki, Azərbaycanda özəl ali məktəblər tələbələrin ödənişi hesabına mövcudluqlarını qoruyub saxlayırlar. Halbuki müasir təhsilin tələblərinə görə bu həm risklidir, həm də yenidən dövrün standartlarından kə-

rin fikrincə, təhsil haqqı məsələsini bütün dünyada bazar müəyyənleşdirir, Azərbaycanda isə bu bazar qiymətə təsir etse də, keyfiyyətə təsir eləmir.

"Hansı ixtisasə ehtiyac çoxdur, həmin ixtisasə axında çoxdur, o axına uyğun olaraq da qiymət müəyyənleşdirilir. Ancaq bir şərt də odur ki, ali məktəb ödənilən vəsaitə uyğun bilik verməlidir. Bizdə isə özəl universitetlərin çoxu həmin şərtə laqeyd" yanaşır deyən mütəxəssislərin fikrincə, Azərbaycanda yalnız bazar-dan asılılıq qanunu işləyir. Yəni bazar tələb edir ki, təhsil bazarı axının çox olduğu sahənin qiymətini qaldırsın. Qiymət

Özəl universitetlərdən qeyri-qanuni addım...

Bu təhsil müəssisələri pul naminə tələbələrin "əl-qolunu necə bağlayır?



vilə bağlanır!

"Universitetlərin öz qayğıları ve öz planları var. Ona görə de universitetlər əslində özünü sığortalamaq üçün bu addımı atır. Yeni, əger universitetə daxil olmuşansa, bunu axıra kimi oxumalısan. Bu da müqavilə əsasları ilə həyata keçirilir. Hər universitetin öz daxili nizamnaməsi var. Özəl universitetlərin bütçəsi təhsil haqqı əsasında formalasdığından bu qayda təhsil ocağının xeyrinədir", - deyə ekspert qeyd etmişdi.

"Unikal" özəl universitetlərin bu aqlaslaşmaz və absurd qərarının pərdəarxasını öyrənməye çalışıb.

Araşdırımız neticəsində məlum olub ki, əger bir il ərzində hər hansı özəl ali məktəbi tutaq ki, 10 tələbə tərk edirsə, belədə həmin universitet azı 25-30 min manat itirir. Bu səbəbdən de özəl universitetlər daxili nizamnamələrinə haqqında danışılan şərti qoyublar. Valideynlər isə bir qayda olaraq həmin nizamnamələrlə tanış olmurlar. Qarşılı-

nardır. Bir müddət önce yerli mediaya açıqlamasında ekspert İlqar Orucov da demişdi ki, Azərbaycanda bəzi universitetlər var ki, təhsil keyfiyyətlərini artırma bilmirlər, amma təhsil haqqı bahadır. Eksperitin sözlərinə görə, bizim ali təhsil müəssisələrinin problemi ondadır ki, eyni istiqamət üzrə hərəkət edirlər. Sitat:

"Onlar qeyd edirlər ki, müellimlərə əmək haqqı veririk, universitet dövlət bütçəsi hesabına maliyyələşmir. Ona görə də təhsil haqları çox bahadır. Amma gəlin bir anlıq fikirləşək: universitet yalnız tələbənin təhsil haqqı hesabına yaşımalıdır? Problem bundadır. Bizim universitetlərimiz gəlirlərini planlayırlar. Tələbənin təhsil haqqından qazanırlar. Bütün xərclər də həmin vəsaitlə qarşılıan. Bu çox yanlış xəttidir. Universitet alternativ gəlir mənbələri əldə etməlidir. Hansı ki, digər dünya universitetləri bunu edir. Bizimkilər bunu edə bilirlər".

Ümumiyyətlə isə ekspertlə-

mət qaldırılır qaldırılmağınə, ancaq təhsil səviyyəsi ən yaxşı halda olduğu kimi qalır, bəzən isə daha da geri gedir.

Bir sözə, başqa ölkələrdə sadalanan faktorların her ikisi işləyir, bizdə yalnız biri - qiymətlərin qaldırılması! Bunun səbəbləri çoxdur, məsələn, ali məktəblər arasında rəqabetin aşağı olması təhsilin keyfiyyətinin də artırılmasına mane olur.

Qayıdaq mövzumuza. Özəl ali məktəblər yalnız təhsil haqqı hesabına ayaqda qala bildikləri, əlavə gəlir mənbələri yaratmaqdə çətinlik çəkdikləri, ya da bunda məraqlı olmadıqları üçün onlardan təhsil mənasında böyük gözləntilər hələ ki, xam-xəyaldır. Əvəzində sözügedən təhsil müəssisələri pul, qazanc namına ən absurd və ən aqlaslaşmaz metodlara əl atmağa başlayırlar. Məsələn, başqa bir universitetə transfer olmaq istəyən tələbənin qarşısına qalan kursların ödənişlərini də etmək tələbi qoymaq kimi!

Sənan Mirzə

"İnflyasiya tempində zəifləmə müşahidə edilib" - Komita Sadri

"Beynəlxalq təşkilatların proqnozuna görə 2023-cü ildə qlobal iqtisadi artım 2,5-3 % arasında olacaq (Azərbaycanda 1,9 %), 2024-cü ildə isə 2,1-2,9 % (Azərbaycanda 2,4 %) artacaq".



"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitesinin iclasında komitə sədri Tahir Mirkili deyib.

O, qeyd edib ki, 2024-cü ildə neftin 1 barelinin qiymətinin 80-95 dollar (bödücə 60 doll) olacağı proqnozlaşdırılır: "Qlobal infliyasiyanın bu ilin sonuna 6,9% (Azərbaycanda 9,5%) , 2024-cü ildə isə 5,8% (Azərbaycanda 5,3%) olacağı gözlənilir. Təbii qaz qiymətlərində də ucuzlaşma müşahidə edilir. Azərbaycanın əsas ticarət partnyolaları olan ölkələrdə infliyasiya Çində 0%-ə yaxın, Türkiyədə 50%-dən yuxarı olub. Bu ilin 9 ayında ölkə iqtisadiyyatında əlvərilişli makroiqtisadi meyillər müşahidə edilib, tamamilə qeyri-neft-qaz sahələri hesabına iqtisadi artım təmin edilib, infliyasiya tempində zəifləmə müşahidə edilib, tədiyyə balansında profisit izlənilib".

Anar Kelbiyev

"100 milyonlarla vəsait dövlət bütçəsində mənimşənilib" - Vahid Əhmədov



"Bütçə qalığının kəskin artması müəyyən suallar doğurur. Görünən odur ki, bütçədən maliyyələşən bəzi dövlət qurumları bütçəni xərcləyə bilmirlər və əvvəldən bəyan edirlər ki, daha çox vəsait lazımdır. Qalığın azaldılması üzərində ciddi iş aparılmalıdır ki, olmasın".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitesinin iclasında bütçə müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, son zamanlar dövlət bütçəsində külli miqdarda mənimşəmələr olur və gedən məhkəmələr onu göstərir: "Hesablaşma Palatasının ya səlahiyyətində müəyyən artımlar etmek lazımdır, ya da daha ciddi tələbələr irəli sürmək lazımdır. Məhkəmələrdə görürük ki, 100 milyonlarla vəsait dövlət bütçəsində mənimşənilib. Bunun qarşısını ya vaxtında almaq, ya da eləvə tədbirlər görmək lazımdır ki, bu hallar təkrar olunması. Müharibə veteranına 80 manat veririk, onu artırmağa pul tapmırıq, amma dövlət bütçəsindən külli miqdarda mənimşəmələrin şahidi olurq"

V.Əhmədov bölgelərdə iş yerlərinin açılmasının vacibliyindən danişib: "Son vaxtlar ırı şəhərlərdə iş yerləri açılır. Amma bölgelərdə vəziyyət acıncasıdır. Bölgelərdə iş yerləri yox səviyyəsindədir. 14 iqtisadi rayon var. Hər rayonda iş yerlərinin açılması ilə bağlı təkliflər olsun".

Anar Kelbiyev

"Hazırda valyuta bazarında tarazlıq müşahidə olunur" - Baş bankir

"Hazırda valyuta bazarında tarazlıq müşahidə olunur ki, bu da məzənnə sabitiyi dəstəkləyir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitesinin bu gün keçirilən iclasında bütçə müzakirəsi zamanı Azerbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Baş bankı bildirib ki, fiskal əməliyyatlarla əlaqədar olaraq Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 248 milyon ABŞ dolları təşkil edib.

T.Kazımov qeyd edib ki, iqtisadi artım perspektivləri ilə bağlı gözləntilərimiz nikbindir: "Mərkəzi Bankın son proqnozlarına əsasən, ÜDM-in 2023-cü ildə 1,5 faiz artımı proqnozlaşdırılır. 2024-2025-ci illərdə müvafiq olaraq 3,5 və 4 faizdək artacağını proqnozlaşdırırıq. Qeyri-neft ÜDM-ə gəldikdə isə 2023-cü ildə 3%, 2024-cü ildə 6% və 2025-ci ildə isə 5,5%-dək artım proqnozlaşdırılır. Cari ilin sentyabr ayında illik infliyasiya 5,1 faiz səviyyəsinə düşüb. O cümlədən infliyasiya ərzaq məhsulları üzrə 4,5 faiz, qeyri-erzaq məhsulları üzrə 5,9 faiz, xidmətlər üzrə 5,4 faiz olub".

2023-cü ilin ötən dövründə Astaranın iqtisadi-sosial inkişafının göstəriciləri



2023-cü ilin yanvar-sentyabr aylarında ilkin hesablamalarla görə Astara rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz azalaraq 177834,9 min manat olmuşdur. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 1599,0 manat təşkil edib.

Məhsul və xidmətlərin 43,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq sahələrində, 32,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 14,4 faizi sənayedə, 6,4 faizi tikintidə, 3,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 0,5 faizi isə informasiya və rabitə sahələrində istehsal olunub. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 25637,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çox sənaye məhsulu istehsal edilib.

Hazırda kənd təsərrüfatı bitkilerinin yiğimi davam edir. Oktyabr ayının 1-nə kimi dənlilərin və dənlə paxlalı bitkilərin (qarğıdalısız) 721,8 hektar əkin sahəsinin 693,4 hektarı biçilmiş və həmin sahələrdən 2018,5 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan 29,1 sentner və ya keçən ilin müvafiq dövrünə nisbətən 0,4 sentner çox məhsul eldə edilmişdir. Bundan əlavə, 184,0 hektar dən üçün qarğıdalı sahəsindən 575,9 ton məhsul yığılmış, hər hektardan orta hesabla 31,3 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla rayon üzrə taxil istehsalı 2594,4 ton olub.

2023-cü il oktyabrın 1-i vəziyyətinə rayon üzrə 37101 baş iribuynuzlu mal-qara, o cümlədən 18137 baş inək və camış, 18302 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 3013 baş (7,5 faiz), o cümlədən inək və camışların sayı 1570 baş (8,0 faiz), qoyun və keçilərin sayı isə 809 baş (4,2 faiz) azalıb.

2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 4,8 faiz artmış, bitkiçilik məhsullarının istehsalı isə 1,8 faiz azalıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 799 min ton yük və 4936 min nəfər sərnişin daşınmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 11,0 faiz, sərnişin daşınması isə 21,1 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilən 954,7 min manatlıq xidmətlərin 86,0 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında inforasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 5,5 faiz artmışdır.

2023-cü ilin doqquz ayı ərzində pərakəndə ticaret şəbəkəsində əhaliyə 178469,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 26310,0 min manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gelir 13,4 faiz artmış, ticarət şəbəkəsində 89091,8 min manatlıq ərzaq məhsulları, içkiler və tütün məmulatları, 89377,2 min manatlıq qeyri-ərzaq məhsulları satılıb.

2023-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 113,0 faiz, o cümlədən ərzaq məhsulları, içkiler və tütün məmulatları üzrə 115,5 faiz, qeyri-ərzaq malları üzrə 112,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib.

2023-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək-haqqı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 579,6 manat təşkil edib.

**Vasif Həsənov
Astara Rayon Statistika idarəsinin rəisi**

Tibbi Ərazi Bölümələrinin idarəetmə Birliyinin (TƏBİB) keçmiş sədri Ramin Bayramlı bədii yaradıcılığı başlayıb.

Yerli media, daha dəqiq desək, iqtisadiyyat.az xəber verir ki, həkim mikrobioloq həzirdə Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır.

O, elmi-tibbi fəaliyyətlə ya-naşı, bədii yaradıcılıqla da məşğul olur. TƏBİB-in sabiq sədrinin bədii yaradıcılığı başlaşması isə onun Türkiyənin Cümhuriyyət bayramına həsr etdiyi "Canım, canım, Türkiyem" şeiri ilə məlum olub. Müəllif şeirdə ulu türk sultalarını, Türkiyəni və onun qu-

lərde rüşvət alıblar. Söhbət hər xəstədən 3000-3500 manat məbləğində pul alınmasından gedir.

Media yazırkı ki, rəsmi məlumatda qeyd olunan "qabaqcadan əlbir olaraq" ifadəsinə yalnız xəstəxana rəhbərlərinə və onların köməkçilərinə aid etmək doğru olmadı. Azərbaycan reallıqları nəzərə alınsa, sözügedən xəstəxana rəhbərləri bütün ölkənin diqqət mərkəzində olan koronavirusla mübarizə kimi strateji əhəmiyyətli sahədə özbaşına, açıq-aşkar rüşvət cinayəti töredə bilməzdilər. Odur ki, bu işdən TƏBİB rəhbərliyinin və şəxsən Ramin Bayramlının xəbərsiz olduğuna inanmaq, sadələvhəlük də yox, axmaqlıq olar. Həm də ona görə ki,

TƏBİB-in sabiq sədri yeyinti hallarını daha çox "SPEKTR MED" adlı MMC vasitesilə heyata keçirdiyi bildirilirdi. Bakupost.az-ın yaydığı xəbərdə deyildi ki, o, TƏBİB-ə sədr təyin edildikdən sonra "SPEKTR MED" (VÖEN-i 2001534811) adlı MMC-ni satın alaraq, oraya özünün yaxın adamı - Hikmət adlı şəxsi direktor təyin edib. Sonradan isə həmin MMC vasitesilə aqlasılmaz korrupsiya əməliyyatlarına start verilib.

TƏBİB-in keçmiş sədri nə vəzifədə olarkən, nə də sonra barəsindəki ittihamların heç birinə münasibət bildirməyib.

Bayramlının TƏBİB-ə cəmi 2 il rəhbərlik etməsi, "Referans" adlı özəl klinikanın da ona məxsus olması, üstəlik,

Ramin Bayramlıının gözənlənilməz cəhdı

TƏBİB-in sabiq rəhbəri vəzifədəki uğursuzluğunu ədəbiyyatda sığortalaya biləcəkmi?



rucularını mədəh edib.

Qeyd edək ki, Ramin Bayramlı 2019-2021-ci illərdə TƏBİB-in sədri vəzifəsində çalışıb.

O, vəzifədə olarkən barendən çoxsayda rüşvət ve korrupsiya ittihamları səsləndirilib. Belə ki, Bayramlının TƏBİB-ə rəhbərlik etdiyi dövrde "Yeni klinika" tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev, eləcə onların çevrəsinə aid olan şəxslər həbs edilib. Rəsmi açıqlamada deyilək ki, bu şəxslər qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin özlərinin rəhbəri olduqları tibb müəssisələrində yerləşdirilən yüksək vəzifələrə təyin olunması müxtəlif məbləğ-

"Yeni klinika"nın ovaxtkı rəhbəri Pərviz Abbasovla Ramin Bayramlının çox yaxın olduğunu bildirilir.

"AzPolitika.info"-ya səhiyyə sistemine aid mənbələrdən daxil olan məlumat görə, P. Abbasovla TƏBİB rəhbərinin yaxın, hətta dostluq səviyyəsində münasibətləri var. Bildirilir ki, onlar bir müddət Bakıdakı özəl klinikaların binində birgə çalışıblar. Lakin külli miqdarda maxinasiya və maliyyə yeyintilərinə yol verdikləri üçün həmin klinikanın sahibi tərəfindən eyni vaxtda işdən kənarlaşdırılırlar. Ancıq görünür, buna baxmayaq, hansısa əlaqələr, yaxud digər səbəblər hesabına yüksək vəzifələrə təyin olunub...

Başqa bir məlumatda isə

bu quruma sədr təyin olunduqdan bir müddət sonra torpaq sahəsinin sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot torpaq alması, ardınca həmin torpaq sahəsində debdebeli villa tikdirməsi diqqət çəkir. Bütün bunlar TƏBİB-in sabiq rəhbəri barendə iddialarda həqiqət payının olduğunu söyləməye əsas verir.

R. Bayramlı tutduğu postdan ayrıldıqdan sonra deputat Məlahət İbrahimqızı da mətbuataya açıqlamasında bildirilmişdi ki, görünür, bunun səbəbi göstərilən etmədi yetərinə doğrulda bilməməsidir. "Burada başqa bir səbəb görmürəm" - deyə M. İbrahimqızı vurgulamışdı.

Başqa bir millet vekili - Muşa Quliyev isə demişdi ki, müstəqil və selahiyətli komissiya yaradılmalı, TƏBİB yarandığı gündən indiyəqderki dövrü araşdırılmalıdır. Sitat: "Nöqsanlar varsa, nedən qaynaqlanıb, ortaya çıxarılmalıdır ki, gələcəkdə onlar təkrarlanmasın..."

İndi isə Ramin müəllim yüksək postda uğursuz fəaliyyətini, deyəsən, bədii yaradıcılıqla sığortalamağa qərar verib. Onun bu cəhdinin allıb-alınmayacağını zaman göstərəcək. Lakin o dəqikdir ki, Bayramlının adı hələ uzun müddət TƏBİB rəhbəri olarkən bu qurumda və onun təbəliyindəki tibb müəssisələrində yaşanmış rüşvet, korrupsiya qalmaqları ilə xatırlanacaq...

Sənan Mirzə

5.3.13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi



Azərbaycan
Respublikasının
Medianın inkişafı
Agentliyi

və şəbəkə quraşdırılıb. Hazırda Şuşa şəhərində 99 abunəçi GPON texnologiyası xidmətlərindən yararlanır. Azərbaycanın digər şəhər və rayonlarından "026 26" kodunu yığmaqla Şuşa şəhəri ilə əlaqə saxlanıla bilər. Beynəlxalq danişiqlər zamanı isə "+994 26 26X XX XX" yığım formatı tətbiq olunur.

A.Mustafayeva onu da əlavə edib ki, Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ölü-



MEDİA jurnalistlər üçün təlim keçirdi

Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi və ADA Universitetinin inkişaf və Diplomatiya Institutunun birgə təşkilatçılığı ilə 28 və 30 oktyabr 2023-cü il tarixlərində "Media subyektləri və jurnalistlərin sosial platformlarda peşəkar fəaliyyətinin qurulması" mövzusunda təlim keçilib.

"Unikal" xəbər verir ki, təlimin ilk sessiyasında Medianın inkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdürü Natiq Məmmədli "Jurnalistlərin sosial şəbəkələrdə fəaliyyəti və redaksiya məsuliyyəti" mövzusunda çıxış edərək informasiya texnologiyalarının inkişafı kontekstində media, sosial şəbəkələr, rəqəmsal media kontentinin xüsusiyyətləri, rəqəmsal mühitdə media brendinin və jurnalist nüfuzunun qorunması, sosial şəbəkələrdə redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalistin etik məsuliyyəti və öhdəliyi haqqında danışır. Natiq Məmmədli mediada özüne nəzarət və fəaliyyət azadlığı, media etikasının əsas prinsiplərinə diqqət çəkərək bildirib ki, jurnalist hazırladığı materialı işlədiyi media subyektinin rəhbərliyi ilə razılışdırımdan başqalarına təklif edə bilməz. Mediada dərə olunan və (ve ya) yayılmışlanan informasiya dair tələbləri vurğulayan şöbə müdürü qeyd edib ki, faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyi yox verilməməlidir. İkinci sessiyada isə Natiq Məmmədli tərəfindən "Azərbaycan təcrübəsi: Redaksiya siyaseti və peşə davranış qaydaları" mövzusunda vörksop keçirilir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilatçılığı"na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olmuş bütün ərazilərə 1000 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlerin layihələndirilmesi və çəkilməsi hədəflənib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Programı"nın icrası ilə əlaqədar Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekomunikasiya sahəsinin inkişafıdır.

"Aztelekom" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alida Mustafayeva "Unikal" açıqlamasında bildirib ki, prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Programı"na əsasən, Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekomunikasiya sahəsinin inkişafıdır.

A.Mustafayeva qeyd edib ki, "Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün internet infrastrukturunu istismara verir. Onun sözlərinə görə, "Aztelekom" MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttini və genişzolaqlı internet şəbəkəsini istismara verib.

"Aztelekom" MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam həzirdir" deyə o söyləyib.

Onun sözlərinə görə, Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib. Belə ki, respublikanın digər şəhər və rayonlarından artıq 026 22 kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq. Beynəlxalq danişiqlər zamanı isə "+994 26 22X XX XX" yığım formatı tətbiq olunacaq. İlk olaraq Bakıdan Xankəndiyə "026 22X XX XX" yığım formatı ilə zəng təşkil edilib. Xocalı üçün "+994 26 205 XX XX", Əsgəran üçün "+994 26 206 XX XX" nömrələri tanıldıb və xidmet geləcəkdə Xankəndi ATS-dən göstərilecek. Yeni mərkəz olaraq Xankəndi seçilib.

"Biz kiçik komandamızla qısa za-



manda bu işi icra etdi. Keçirdiyimiz hissələri sözə ifadə etmək çətindir, bunu yaşamaq lazımdır. Artıq Xankəndidə ilk abonentlərə də xidmət göstərilməsinə başlanılib. İlk olaraq Beynəlxalq Qırımızi Xaç Komitəsinə 100 mb/s internet vermişik. Onlar da bu işin tezliklə icra olunacağına inanmışdır. İlk məqsədimiz yeni texnologiyani quraşdırıb istifadəyə vermək idi. Bundan sonra prosesde sazlamalar işləri və digər məsələlər həll olunacaq" deyə o, bildirib.

A.Mustafayeva onu da qeyd edib ki, işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq "Aztelekom" MMC tərəfindən Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb. Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək: "İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi "Aztelekom" MMC tərəfindən Şuşa şəhərində ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb.

Gülayə Mecd

Alida Mustafayeva: "Böyük Qayıdışa dair I Dövlət Programı"na əsasən, Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekomunikasiya sahəsinin inkişafıdır".

Azərbaycanın 30 ildən çoxdur ki, işğalda qalan torpaqlarını azad etməsindən sonra azad olunmuş ərazilərdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində sürətlə iş aparılır. Azad olunmuş torpaqlara həyat yenidən qayıtdığından "Böyük Qayıdış" programı çərçivəsində hər rayonda, hər şəhərdə informasiya və kommunikasiya texnologiyaları inkişaf etdirilir.

"Aztelekom" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alida Mustafayeva "Unikal" açıqlamasında bildirib ki, prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Programı"na əsasən, Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekomunikasiya sahəsinin inkişafıdır.

A.Mustafayeva qeyd edib ki, "Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün internet infrastrukturunu istismara verir. Onun sözlərinə görə, "Aztelekom" MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttini və genişzolaqlı internet şəbəkəsini istismara verib.

"Aztelekom" MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam həzirdir" deyə o söyləyib.

Onun sözlərinə görə, Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib. Belə ki, respublikanın digər şəhər və rayonlarından artıq 026 22 kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq. Beynəlxalq danişiqlər zamanı isə "+994 26 22X XX XX" yığım formatı tətbiq olunacaq. İlk olaraq Bakıdan Xankəndiyə "026 22X XX XX" yığım formatı ilə zəng təşkil edilib. Xocalı üçün "+994 26 205 XX XX", Əsgəran üçün "+994 26 206 XX XX" nömrələri tanıldıb və xidmet geləcəkdə Xankəndi ATS-dən göstərilecek. Yeni mərkəz olaraq Xankəndi seçilib.

"Biz kiçik komandamızla qısa za-

Yazı Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.

Gələn il yalnız bu rayonlar büdcədən pul alacaq - Siyahı



Milli Məclisin komitələri "2024-cü ilin dövlət bütçəsi haqqında" qanun layihəsini müzakirəyə çıxırb.

"Unikal" xəbər verir ki, gələn il dövlət bütçəsindən neçə rayona vəsait ayrılağrı məlum olub. Belə ki, 2024-cü ilin dövlət bütçəsindən cəmi 7 rayona vəsait ayrılaçğı.

Növbəti il 59 rayon və şəhər yerli gelir və xərcləri tənzimləmək üçün büdcədən vəsait almayıcaq və özünü maliyyələşdirmə prinsipi ilə işləyəcək. Layihəye əsasən, gələn ilin dövlət bütçəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat vəsait ala biləcək.

Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirdə yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda yalnız Yardımlı rayonu dövlət bütçəsindən dəstək alacaq.

Bölgələrdə də "Ürək mərkəzləri" fəaliyyət göstəracak

Son illər ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara uyğunlaşdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün güclü potensial yaranıb.

"Unikal" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Medinex - 2023" sərgisində çıxışı zamanı deyib. O qeyd edib ki, əldə edilən uğurlu nəqliyyətlər tibb ocaqlarının qabaqcıl dünya ölkələrinin səhiyyə sistemine transformasiyasına zəmin yaradıb.

"2020-2023-cü illər ərzində şəhər və rayonlarımızda 256 yeni Aile Sağlığı Mərkəzi yaradılıb, həmçinin ilkin səhiyyə xidmətlərinin çeşidləri artırılıb. 80 tibb müəssisəsində laborator-diaqnostik xidmətlər yeniden təşkil edilmiş və laborator müayinələrin sayı 3 dəfədən çox artırılıb.

Xəstəxanaların müasir tibbi avadanlıqlarla təmin olunması və kadr islahatları ilə bağlı görülən işlər neticəsində ötən müddət ərzində stasionar cərrahi əməliyyat sayında 60% artım müşahidə edilib. Belə ki, aylıq ortala stasionar cərrahi əməliyyat sayı 10 mindən 16 minə qədər yüksəlib.

Ötən müddədə TƏBİB "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022 - 2023-cü illər üçün Program" çərçivəsində tabeliyində olan 15 tibb müəssisəsində xərici ölkələrdə təhsil almış 79 həkim-mütəxəssis işə qəbul edilib.

Bugün Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkilisi istiqamətində Ağalı, Hadrut, Laçın, Talyış, Cəbrayıl Aile Sağlığı Mərkəzləri, Şuşa Modul Tipli Xəstəxana fəaliyyət göstərir. Eyni zamanda, "Böyük Qayıda dair I Dövlət Programı" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin müayinələrdən keçirilməsi də TƏBİB tərəfindən təmin edilir", - deyə o qeyd edib.

V.Qurbanov həmçinin əlavə edib ki, TƏBİB tərəfindən ölkəmizdə "Ürək mərkəzləri"nin yaradılması kimi böyük layihə icra olunur. "Ötənlikli "Medinex" Sərgisində layihə kimi təqdim olunan, artıq Lənkəran və Şirvan şəhərlərində açılmış reallaşdırılan iki belə mərkəz fəaliyyətə başlayıb. Əlbette ki, regionlarımızda "Ürək mərkəzləri"nin fəaliyyət göstərməsi ənənəvi hadisədir. Layihənin digər bölgələrdə de davam etdirilməsi nəzərdə tutulub", - deyə o bildirib.

Hərbi qulluqçumuz Çində mükafatlandırıldı

Çin Xalq Respublikasında keçirilən "Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq"da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Bu barede Müdafiə Nazirliyindən məlumat verilib. Təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.

36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.

2023-cü ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın əsas sahələri üzrə 325 milyon 303,3 min manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 7,3 faiz və ya 21 milyon 994,9 min manat çox, qiymət indeksi nəzərə alınmaqla isə 1,1 faiz və ya 3 milyon 287,8 min manat azdır.

Müqayisə olunan dövrə nisbətən ümumi məhsul buraxılışı qiymət indeksi nəzərə alınmaqla tikinti-quraşdırma işləri sahəsində 43,2 faiz və ya 2 milyon 717,4 min manat, informasiya və rabitə sahəsində 9,7 faiz və ya 48,8 min manat,

ya 48,0 faizi bitkiçilik, 83 milyon 108,5 min manat və ya 52,0 faizi heyvandarlıq məhsullarının payına düşmüştür. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalı 1,7 faiz artmışdır.

Rayonun 17 sənaye müəssisəsi və bu sahədə fealiyyət göstərən fərdi sahibkarlar, habelə ev təsərrüfatları tərəfindən 65 milyon 899,8 min manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 8,3 faiz, qiymət indeksi nəzərə alınmaqla isə 11,8 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu dövrə sənaye məhsulunun 89,6 faizi emal, 8,4 faizi elektrik enerjisi, qaz və buxar

işlərinə yönəldilmiş vəsaitin 237,1 min manat və ya 2,6 faizi dövlət, 8 milyon 764,8 min manat və ya 97,4 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşmüştür.

Rayonda ticaret, nəqliyyat vasitələrinin təmiri, nəqliyyat və anbar təsərrüfatı və infor-masiya və rabitə sahəsində 90 milyon 644,8 min manatlıq xidmətlər istehsal olunmuşdur. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 11,1 faiz və ya 9 milyon 70,3 min manat, qiymət indeksi nəzərə alınmaqla isə 0,1 faiz və ya 111,1 min manat çoxdur. İstehsal olunmuş xidmətlərin 85 milyon 435,3 min manat və ya 94,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 4

Bu ilin 9 ayında Ağdaş rayonunun makroiqtisadi göstəriciləri - Rəsmi statistika



Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 1,7 faiz və ya 2 milyon 407,5 min manat, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə 0,3 faiz və ya 229,4 min manat artmış, sənaye məhsulu istehsalı sahəsində 1,5 faiz və ya 3 milyon 359,5 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 4,5 faiz və ya 206,5 min manat azalmışdır.

Ümumi məhsul buraxılışının 49,1 faizi kənd təsərrüfatı, 26,2 faizi ticarət xidməti və nəqliyyat vasitələrinin təmiri, 20,3 faizi sənaye, 2,8 faizi tikinti, 1,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,2 faizi isə informasiya və rabitə xidmətləri sahəsində yaranmışdır.

Məhsul və xidmətlərin 72,1 faizi istehsal sahələrinin, 27,9 faizi isə xidmet sahələrinin payına düşmüştür.

Rayonun əsas istehsal sahəsi olan kənd təsərrüfatı müəssisələrində, fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarında 159 milyon 756,8 min manatlıq məhsul istehsal olunmuşdur ki, onun da 76 milyon 648,3 min manat və

istehsalı, bölgüsürüməsi və təchizati, 2,0 faizi isə su təchizati, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. İstehsal olunmuş sənaye məhsulunun 6 milyon 183,4 min manat və ya 9,4 faizi dövlət, 59 milyon 716,4 min manat və ya 90,6 faizi isə qeyri-dövlət sektorunun payına düşmüştür. İstehsal olunmuş sənaye məhsulunun 58 milyon 852,1 min manat və ya 89,3 faizi hüquqi şəxslərin, 6 milyon 447,1 min manat və ya 9,8 faizi ev təsərrüfatlarının, 600,6 min manat və ya 0,9 faizi isə fərdi sahibkarların payına düşmüştür.

2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 12 milyon 534,3 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyon 1,9 min manat və ya 71,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, 3 milyon 532,4 min manat və ya 28,2 faizi isə maşın və avadanlıqların və digər əsas vəsaitlərin alınmasına sərf olunmuşdur.

2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 12 milyon 534,3 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyon 1,9 min manat və ya 71,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, 3 milyon 532,4 min manat və ya 28,2 faizi isə maşın və avadanlıqların və digər əsas vəsaitlərin alınmasına sərf olunmuşdur.

2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 12 milyon 534,3 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyon 1,9 min manat və ya 71,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, 3 milyon 532,4 min manat və ya 28,2 faizi isə maşın və avadanlıqların və digər əsas vəsaitlərin alınmasına sərf olunmuşdur.

**Arif Qurbanov
Ağdaş Rayon Statistika
İdarəesinin rəisi**

Xalqın qürur yeri şahidlerimiz...



44 günlük haqq savaşında canı bahasına bize zəfər sevincini yaşadan, Vətənin qürur yeri olan qəhrəmanımız, şəhid Zabil Tələt oğlu Azadlı dağlar diyarı Lerik rayonunun Biləvər kəndində dünyaya göz açıb.

Bu ölməz lərki balasının adı in-di əzəldən hər daşına, qayasına vurğun olan Azərbaycana şərefdir. Torpağı qanlı ilə suvararaq müqəddəs edən Zabil Azadlının şəhadətə qovuşduğu gündən iç il ötdü. O, cismən aramızda olmasa da, milyonların üzəyində yaşayır. Qərinələr boyunca da qəhrəmanlığı dillərdə dastan olar, örnək sayılan ömür yolu qəlbələrə Vətənə məhəbbəti hissi gətirər. Şəhid Zabil Azadlıının anım günündə bir daha göründü ki, Vətən, millət yolunda şüurlu sürətdə özünü fədə edənlər hər zaman en böyük hörmətə layiqdirlər. Anım merasiminə gələnlər - rayon rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri elin qəhrəman oğlu Zabil Azadlının yatdığı məzarı önnə gül-ciçək dəstələri düzərk, əziz xatirəsini ehtiramla yad etdilər. Çıxışlar zamanı bildirildi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflər yazılmışsa, xalqımızın mənliyini,

kimliyini bir daha bütün dünyaya göstərdi. Bu şərefi bize yaşıdan Zabil kimi oğulların xatirəsini hər yerde, hər zaman əziz tutmaq hər birimizin en müqəddəs borcudur.

21 yaşında şəhidlik şərbətini da-dan Zabil Tələt oğlu Azadlı 2017-ci il yanvar ayının 9-da Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncə



şəhərində yerləşən "N" sayılı hərbi hissəyə göndərilib. Keşfiyyat bölgüsündə xidmət edən Zabil 3 ay sonra xidmətini Ağstafada, Ermənistən sərhədində davam etdirib. 2018-ci il iyul ayının 2-də əsgərliyi başa vurduğandan sonra ailəsinin yanına, ehtiyata buraxılıb. Zabil Azadlıının ailədə günləri ne qəder xoş keçə de, ermənilərə əsir düşən Qarabağın taleyi onu çox düşündürüb. Qəlibi hər an diğalar-dan qisas almaq həvəsi ilə alovlanıb. Odur ki, 2020-ci ilin 27 sentyabrında məqam yetişən kimi ön cəbhəyə yollanıb. İlk gündən düşmənin kabusuna çevrilib. Vətən torpaqların hər qarışı uğrunda

mərdlikle vuruşub, yağının çoxsaylı canlı qüvvəsini, texnikasını məhv edib.

Oktyabrın 30-da Füzuli döyüsləri zamanı xain gülləsinə tuş gəlib. Şəhidlik zirvesinə ucalmaqla bir evin oğlu bütün Azərbaycanın fəxri-nə çevrilir. Ağır mühərabə meydalanlarında döyük əməliyyatlarda şəxsi igidlilik və şücaət nümayiş etdiyi üçün dövlət tərəfindən isə Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", eləcə də digər medallara layiq görüllər.

Lap usaq vaxtlarında yaşıdların-dan doğma Azərbaycana dərin mə-həbbət ilə seçilən Cavad Sadiq oğlu Məhərrəmov 2023-cü ilin sentyabr ayında Qarabağ-da aparılan antiterror əməliyyatlarda sinəsini ona sıpər etməklə yeni bir qəhrəmanlıq tarixini yazdı.

Bu, Vətən sevdalısı Lerik rayonunun Almu kəndində dünyaya göz açıb. Cəmi 20 il yaşadı Cavad, qaldı ki, qısa, şərəfli ömrü əbədi örnek oldu bizlər. Onun qırx mərasimində Lerik Rayon icra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri məzarını ziyarət edərək xatirəsini ehti ramla anıb, məzəri üzərinə gül dəstələri düzdülər.

Bəli, şəhid Cavad Məhərrəmov qəhrəmanlığı ilə bir daha göstərdi ki, torpaq uğrunda ölen varsa, o, Vətəndir. Bu amalla şüurlu surətdə canını fədə edənlər isə heç zaman ölmürər...

Zəfər Orucoğlu, AJB üzvü

Balakanda daş-beton band tamir olunur

Balakəndə daş-beton bənd əsaslı təmir olunur. Azərbaycan Məliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Balakən Suvarma Sistemləri İdarəesi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin etməklə yanaşı selə qarşı mübarizə tədbirlərini də həyata keçirir.

Balakən Respublikanın six çay şəbəkələrinə malik olan bölgələrdən biridir. Bu çaylardan əksəriyyəti, Mazımcay, Kaxexçay, Balakənçay, Dəliçay, Himbul, İnterçay və-s dağ çaylarıdır. Mövsüməl əlaqədər olaraq həmin çaylar daşaraq etraf-dakı kəndlərə, əkin sahələrinə ya-rada biliçeyi təhlükəldən müdafiə etmək məqsədi ilə idarə məcra tə-mizləmə və sahil bərkitmə işlərini aparır. 2023-cü ilin 9 ayı ərzində Balakən-1 kanalının beton üzülyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işləri eləcə də Kaxex-



çay çayının sağ sahilində Kaxex kəndini mühafizə edən daş-beton bəndinin əsaslı təmiri işləri yeku-laşıb.

Rayon ərazisində yeni beton bəndlərin tikintisi, mövcud bəndlərin təmiri və çaylarda məcra tənzimləmə işləri etrafda olan yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə edir. Sakinlər

son illər görülən işləri müsbət dəy-ərləndirirlər.

Hər il olduğu kimi 2023-ci ilin əvvəlindən başlayaraq ayrı-ayrı çaylarda məcra tənzimləmə işlərinin görülməsi idarə tərəfindən hə-yata keçirilir. Bunun üçün çaylara ağır texnikalar cəlb edilir. Bundan başqa suvarma suyunun itkisinin qarşısının alınması məqsədilə tor-paq mərcəli Balakən-Tuqay kanalının beton üzülyə alınması, üzərindəki qurğularla birlikdə əsaslı təmiri işləri də davam etdirilir.

Qeyd edək ki, Balakən Suvarma Sistemləri İdarəsinin 8400 hektar suvarılan torpaq sahəsi var. Bundan 2252 hektar əkin sahəsi, 2661 hektar həyətyanı sahə və 3487 hektar çoxillik əkməldir. Suvarma əsasən öz axını ilə həyata keçirilir, dağ çaylarından gələn suların hesabına və 65 ədəd subar-tezian quyuşu, eləcə də 90 artezian quyuşu ilə aparılır.

Hüseyn



Azərbaycanda halal dərman standartı qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhsiar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 50-1:2023 "Halal dərman vasitələri - 1-ci hissə - ümumi tələblər" dövlət standartı qəbul edilib.

"Unikal" xəber verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.

"Bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması za-mani əsas tələbləri müəyyənləşdirir və bu sahəde ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılması təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Dövlət standartı hazırlanarken Səhiyyə Nazirliyinin Analiitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb", - məlumatda vurgulanıb.

Din xadimləri üçün vahid geyim forması tətbiq edilib?

Sosial şəbəkələrdə Azərbaycanda din xadimlərinin yeni geyim forması ilə təmin edil-diyi barədə məlumatlar yayılıb. Yayılan fo-tolarda din xadimlərinin vahid forma geyin-diyi görünür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi göründülərə münasibət bildirib. Komitənin mətbuat xidməti din xadimləri üçün vahid geyim formasının yeni olmadığı bildirilib.

"Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları idarəsi tərəfindən təsdiq edilib. Vahid geyim forması həmin dövrden tətbiq olunur", - Komitə qeyd edib.

Məlumatda vurgulanır ki, Azərbaycanda fe-aliyyət göstərən məscidlərin əksəriyyətində din xadimləri sözügedən geyim formasından istifadə edirlər.

Orduda avtomobilərə baxış müsabiqəsi keçirildi

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış müsa-biqəsi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hər bir sürücünün idarə etdiyi avtomobilin quruluşu, işləmə prinsipi və texniki istis-mari qaydaları barədə bilik və bacarıqları yox-lanılıb və avtomobil texnikalarının saz vəziyyətdə saxlanması xüsusi diqqət yetirilib. Müsabiqədə müxtəlif markalı minik avtomobil-əri, mikroavtobus və autobuslara gündəlik tex-niki xidmətin göstərilməsi ardıcılığı yoxlanılıb. Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda mükafatlandırılıb.

Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun la-zımı qaydada göstərilməsi yüksək təcrübə və praktiki bilik tələb edir. Ordumuzun birləşmə və hissələri arasında keçirilən baxış-müsabiqələri şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradır.

Türk ordusu 87 terrorçunu zərarsızlaşdırıldı



Türk ordusu son bir həftədə 87 terrorçunu zərarsızlaşdırıb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı bildirib.

Beləliklə, il ərazində zərarsızlaşdırılan terrorçuların sayı bu 1802-yə, 24 iyul 2015-ci ildən bu gün isə 39 min 145-ə çatıb.

Deputat Akşenerin partiyasını tərk etdi

İYİ Partiyanın Eskişehir şəhərində seçilen millət vəkili idris Nəbi Hatipoğlu partiyasından istəfa verib.

"Unikal" xəbər verir ki, bu barədə deputat özünün sosial şəbəkə hesabında açıqlayıb.

"Böyük Türk Millətinin nəzərinə çatdırıbm ki, Türkiyəni və Əskişəhəri seven bir insan olaraq siyasi səyahətimdə seçkilərdən bəri İYİ Partiyası ilə dərin fikir ayrılıqları yaşayıram. Partiyadaxili müşavirə prosesimiz düzgün getmədiyi üçün partiya lideri Meral xanım Akşenerə məlumat verərək İYİ Partiyadan istəfa verirəm", - deyə Hatipoğlu qeyd edib.

Ağarza Elçinoğlu

ABŞ Rusiya vətəndaşlarını buna görə həbs etdi

Bir neçə Rusiya vətəndaşı Amerikada həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin metbuat xidmeti bəyanat yayıb. "Dörd nəfər həbs edilib, ittihəm aktı və cinayet işi Nyu-Yorkun Şərqi dairəsində qaldırılıb", - deyə qeyd olunub.

Məlumata görə, ruslar ikili təyinatlı texnologiyaların Rusiyaya qanunsuz ixracı şübhəsi ilə tutulublar. Söyügedən avadanlıq ümumi dəyəri yeddi milyon dollar olan yarımkeçicilərin, integral sxemlərin və digər mikroelektronikanın qeyri-qanuni tədarüküdür.

Rusiya müdafiəsini zəiflətmək məcburiyyətində qalıb - Kəşfiyyat

Bir neçə hava hücumundan müdafiə sistemini itirdikdən sonra Rusiya müdafiəsini zəiflətmək məcburiyyətində qalıb.

Bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik bülletenində qeyd olunub. Britaniyalı analitiklər qeyd ediblər ki, Rusiya ordusu son günlər Ukraynanın zərbələri nəticəsində ən azı 4 uzaqmenzilli hava hücumundan müdafiə raket buraxılış qurğusunu ittihib.



Rusya metbuatının məlumatına görə, Lugansk vilayətinin işgal olunmuş ərazisində 3 SA-21 qurğusu məhv edilib. Ukrayna mənbələri də Krımda Rusiya hava hücumundan müdafiə qüvvələrinin itkilərini bildirib.

Britaniya kəşfiyyatı bülletendə vurğulayıb ki, son itkilər Rusiyənin hava hücumundan müdafiə sisteminin müasir dəqiqliklə silahlara qarşı həssas olduğunu göstərir.

Rusya Silahlı Qüvvələri çox güman ki, bəzi ərazilərdə hava hücumundan müdafiə qüvvələrini zəiflədərək məhv edilmiş sistemləri əvəz edəcək.

"İsrailin işgalçi dövlət kimi özünü müdafiə etmək hüququ yoxdur" - Rusiya

"İsrailin özünü müdafiə etmək hüququ yoxdur, çünkü işgalçi dövlətdir".

"Unikal" xəbər verir ki, bunu Rusyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya Assambleyanın növbədənənar sessiyasında deyib.

"Onları toplaya bildikləri yegane şey İsrailin özünü müdafiə hüququ ilə bağlı davamlı bəyanatlardır, baxmayaraq ki, onlar işgalçi dövlət kimi Beynəlxalq Ədəlet Məhkəməsinin 2004-cü il qərarına əsasən bu gücə malik deyil", - Nebeznya bildirib.

"Yolları qoruyacaq xüsusi bölmə fəaliyyətə başlayıb" - Paşinyan

Artıq Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılıb, onun funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.



"Əvvəllər o istiqamətdə hazırlıq işləri aparırdıq, çünkü bu, planlarımıza daxil idi. Bu gün biz artıq qeyd edə bilərik ki, bu bölmə formalışdır, əsasən heyətlə təmin olunub və praktiki olaraq dünəndə fəaliyyətə başlayıb", - deyə Paşinyan hökumətin bugünkü iclasında bildirib.

Ağarza Elçinoğlu

"Tərəfdalarımız biza qarşı sanksiya paketini qəbul etdilər" - Putin

"Rusiya Qərbin sanksiyalarının təzyiqinin artacağına hazır olmalıdır".

"Unikal" xəbər verir ki, bu-nu Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda deyib

"Qərbin sanksiyalar təzyiqinin güclənəcəyinə hazır olmalıdır. Ötən illər ərzində onlar, bizim sözə tərəfdəşələrimiz, artıq saysız-hesabsız

sanksiyalar paketi qəbul ediblər. Onların özləri də praktiki olaraq bu sanksiyalara qarışırlar. Bizi cəzalandırmağa çalışıdlar, amma sonda gördüyüümüz kimi - bu, statistikadan da görünür - onlar öz iqtisadiyyatlarına, öz işlərinə zərbə vurdular", - Putin ifadə edib.

Gülayə Mecid



"Moskva bunu İrəvanın anti-Rusiya jesti kimi qiymətləndirir" - Zaxarova

Moskva Ermənistanın Maltada Ukrayna ilə bağlı konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

"Əgər siz Malta qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, o zaman biz bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk.



Və təəssüf ki, respublikanın hazırlı rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttefiqlik münasi-

bətlərimizi qəsdən israrla pozur", - diplomat bununla bağlı sualı cavablandırıarkən deyib.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Malta işgüzar sefərə gedib və orada "Malta. Sühl qətnaməsi" iclasında çıxış edib.

Maltada Qriqoryanla Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak arasında görüş də keçirilib.

Ağarza Elçinoğlu

İsrail HəMAS-in müdafiə xəttini yardım

İsrail hərbçiləri Qəzza zolağının şimalında Fələstinin radikal HəMAS təşkilatının silahlı qüvvələrinin müdafiə xəttini yarır.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvə-

lərinin sözçüsü Daniel Harari açıqlayıb.

"Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Bism qoşunlarımız Qəzza zolağının şimalında HəMAS-in cəbhə xəttinə daxil olub", - o, brifinq də bildirib.

Ağarza

"Rusiya qızıl eynək taxmir" - Peskov

Moskva Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini çox gözəl anlaysın.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat

katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya "qızıl eynək" taxmir və yeni məhdudiyyətlərə hazırlıdır.

"Avropa İttifaqı yeni sanksiyalarla çıxış etməyə davam edəcək", - Peskov qeyd edib. Eyni zamanda, o, əlavə edib

ki, Alı ölkələrində sanksiyalarla bağlı ideya qıtlığı var. Lakin Moskva anlayır ki, yeni sanksiyalar tətbiq olunmağa davam edəcək. O son olaraq bildirib ki, Rusiya bu vəziyyətdə faydalanaşmağa çalışacaq.

Gülayə Mecid

Şahidin xatırasına həsr olunmuş futsal turniri

Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı sayesində Vətən müharibəsi şəhidləri Samir Elçin oğlu Allahverdiyevə həsr olunan futsal turniri keçirildi. Lənkəran Olimpiya İdman Kompleksində baş tutan turnirin təşkilində məqsəd Vətən şəhidlərinin xatırasının anılması, onların həyat və döyüş yolu barədə gənc nəsillərə ətraflı məlumat verilməsi idi.

Turnir Dövlət Hərbi Məməninin oxunması və şəhidlərin xatırasının bir dəqiqəlik süxutla yad olunması ilə başlandı. Çıxış edənlər Vətən uğrunda canından keçən şəhidlərin döyüş meydانında göstərdiyi qəhrəmanlıqlardan səhbət



açıdlar, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının daimi yaşaması üçün, eləcə onların xatırasının əziz tutulması və şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində aparılan işlərdən, dövlət tərəfindən şəhid

ailelərinə göstərilən diqqət və qayğıdan danışdır. O da vurğulandı ki, yüksək amal uğrunda canını fəda edən şəhidlərin xatırasına hər zaman diqqətə yanaşılması mənəvi borcumuzdur.

Şəhid valideynləri də öz növbəsində dövlət tərəfindən göstərilən qayğıya, övladlarının xatırasının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən bütün addımlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər.

Yekunda qalib komandaya kubok və oyunda fərqlənən idmançılara isə diplomlar təqdim olundu.

Zəfər Oruçoğlu,
AJB üzvü

Türkiyalı baş məşqçi 50 milyon maaş alacaq

"Qalatasaray"la yeni 1 illik müqavilə imzalayan Okan Burukun maaşının məbləği bəlli olub.

Bu haqda Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb. Bildirilib ki, ötən mövsüm bir mövsümə 20 milyon lira (buğünkü məzənnəyə uyğun olaraq 665 min avro) qazanan baş məşqçinin maaşı 150 faiz artırılıb. Onun yeni müqavilə-

də bir mövsüm üçün maaşı 50 milyon lirə (1 milyon 663 min avro) təyin edilib.

Bundan başqa, onun üçün bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"ın baş məşqçisi təyin edilən Okan Buruk ilk mövsümündə komandaya Türkiyə çempionluğu qazandı. Onun rəhbərliyi altında "Qalatasaray" 2023/24



mövsümündə Çempionlar Liqasının qrupuna da düşüb.

40 illik fasıladan sonra Olimpiya Oyunlarına lisenziya qazandı

Venezuelalı güllə atıcısı Leonel Martínes 40 il sonra Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Qafqazinfo" xəbər verir ki, 60 yaşlı idmançı bu uğura Panamerikan oyunlarında nail olub.

Sonuncu dəfə 1984-cü ildə - 20 yaşı olarkən Olimpiya



Oyunlarında iştirak edən atlet Parisdəki turnirə qatılacaq.

Olimpiya Oyunları tarixində ən böyük fasılə yapon idmançı Xirosi Xokesuya məxsusdur. İlk dəfə o, 1964-cü ildə at yarışlarında çıxış etmişdi. Üstündən 44 il keçidkən sonra isə yenidən Olimpiya Oyunlarına qatılmışdı.

Papa Messi, Maradona və Pele arasında seçim etdi

Roma Papası Fransisk futbol tarixinin ən yaxşısı hesab etdiyi oyunçunun adını çəkib.

Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, həmyerlileri Papadan Lionel Messi, Diego Maradona və Pele arasında seçim etməsini istəylərlər. O, efsanəvi braziliyalı futbolcu Peleni fərqləndirib:

"Peleni seçərdim. Maradona əla oyunçu idi, lakin bir insan kimi ugursuz oldu. Messi

çox güclüdür. O, centlmendir. Amma mənim üçün ən böyük Peledir. Mən onunla danışdım. Bir dəfə Buenos-Ayresdə olarkən Pele ile teyyarədə tanış olmuşdum. O, böyük adam idi. Bu futbolçuların hər üçü öz sözünü deyib. Onların hər birinin özünəməxsus xüsusiyyətləri var".

Qeyd edək ki, Pele ağır və uzun sürən xəstəlikdən sonra 29 dekabr 2022-ci ildə vəfat edib. Onun 82 yaşı var idi.



Maradona isə 25 noyabr 2020-ci ildə ürek tutmasından 60 yaşında dünyasını dəyişib.

"Qəbələ"nin "Olimpiakos"la oyununa hakim təyinatları bilindi

"Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.



"Unikal" klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın Yunanistan təmsilçisi "Olimpiakos"la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcək.

Noyabrın 8-dəki matçın baş hakimi Qoqa Kikaçeviçli olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

Mahir Emreli kubok oyunundan sonra avtoqraf payladı

"Dinamo"da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreliyə Xorvatiya kubokunun 1/8 finalında "Oriolik"ə 8:0 hesabı ilə qalib geldikləri matçdan sonra azarkeşlər böyük dəstək göstərib.

QOL.az xəbər verir ki, onlar sözügedən oyunda 1 qol və 1 qol ötürməsi verən futbolçudan avtoqraf alıblar.

Mahirin avtoqraf verərkən çekilən fotosu da sosial şəbəkələrdə paylaşılıb.

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkü atıldı

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin püşkü atıldı.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək

"Everton" - "Fulhem"
"Celsi" - "Nyukasl"
"Port Veyl" - "Midlsbro"
"Liverpul" - "Vest Ham"

"Midlsbro" Çempionşipdə, "Port Veyl" isə Birinci Liqada oynayır. Qalan klublar Premyer Liqanı təmsil edir.

Matçlar dekabrın 18-dən sonrakı həftə oynanılacaq.



"Bayern"dan gözlənilməz mağlubiyyat

Almaniya Kubokunun 2-ci tur oyunları keçirilib.

"Unikal" xəbər verir ki, "Bayern" (Münhen) 3-cü liqa təmsilçisi "Saatbrüken"lə qarşılaşdırıb.

Meydan sahibləri 90+6-cı dəqiqədə vurduğu qolla Münhen klubunu mübarizədən kənarlaşdırıb 2:1.

Azərbaycan təmsilçisi Çexiya klubuna uduzdu

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiya-də "Nimburk"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 92:61 hesabı qələbəsi ilə bitib. Qeyd edək ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə "Bağçashəhər"inə (65:83) uduzub.

